

1. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması nəyə səbəb olur?
 - ✓ qanunla müəyyən edilmiş məsuliyyətə
 - vergi daxilolmalarının azalmasına
 - qanunsuz sahibkarlıq fəaliyyətinin artmasına
 - sahibkarlıq fəaliyyətinin zəifləməsinə
 - vergi ödəyiciləri arasında narazılığa
2. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar...
 - vergi ödəyicilərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən sənəddir
 - yoxlamanın nəticələrini təsdiq edən sənəddir
 - ✓ gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən sənəddir.
 - vergi ödəyicilərinin və vergi orqanlarının tətbiq edilməsinin doğracağı hüquqi nəticələrin əvvəlcədən müəyyən edilməsini təsdiq edən sənəddir
3. Azərbaycan Respublikasını Vergi Məcəlləsi hansı tarixdən qüvvəyə minib?
 - 36526.0
 - 36892.0
 - 01.01.20003
 - ✓ 36161.0
 - 37257.0
4. 21 iyul 1992-ci il tarixdə dövlət vergi xidməti orqanlarının strukturunu, onların hüquq və vəzifələrini müəyyən edən hansı qanun qəbil edildi?
 - Dövlət vergi və ödənişləri haqqında Azərbaycan Respublikasının Qanunu
 - Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu
 - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - Vergilər Nazirliyi haqqında Əsasnamə
 - ✓ Dövlət vergi xidməti haqqında Azərbaycan Respublikasının Qanunu
5. SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasında “Dövlət vergi xidməti haqqında Azərbaycan Respublikasının Qanunu” nə vaxt qəbul olundu?
 - 21 noyabr 1991-ci il
 - 15 avqust 1991-ci il
 - ✓ 21 iyul 1992-ci il
 - 12 dekabr 1995-ci il
 - 1 yanvar 1992-ci il
6. II Dünya Müharibəsindən sonra SSRİ-də əsas vergi növü hansı idi?
 - əmlak vergisi
 - mədən vergisi
 - dövriyyə vergisi
 - aksizlər
 - ✓ yol vergisi
7. Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeni vergi sistemini formalaşdıran vergi islahatları nə vaxt həyata keçirildi?
 - 468.0
 - 26,05 1902
 - 164.0
 - ✓ 05.02.1899
 - 17.11.1903

8. XIX əsrin 40-cı illərində Azərbaycanda təhkimlilərdən feodal vergisi hansı formalarda alınır?
- əmlak və torpaq formasında
 - ərzaq və əmlak formasında
 - Gəlir və ərzaq formasında
 - ✓ Biyar, natural və pul formasında
 - natural formada və əmlak formasında
9. 2. Aranın xristian əhalisi müsəlmanların azad edildiyi hansı 2 vergini Xilafət xəzinəsinə ödəyirdi?
- Mauna və inam
 - Biyar
 - Nuzl və ələf
 - Üşr
 - ✓ Cizyə və xərac
10. Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1. sahə və ərazi nöqtəyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini artırmaq yolu ilə istehsalın stimullaşdırılması; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması
- 2, 3, 4
 - 1, 2, 3
 - ✓ 1, 2, 4
 - 1, 2, 3, 4
 - 1, 3, 4
11. Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
- Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
 - Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
 - Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir
 - Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
 - ✓ Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
12. Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
- Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
 - Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
 - ✓ Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
 - Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
 - Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
13. Xarici vergi siyasəti nəyi nəzərdə tutur?
- Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.
 - Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata keçirilməsini
 - Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini
 - İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini
 - ✓ İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəkllə salınmasını
14. Vergi strategiyası nəyi nəzərdə tutur?
- Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
 - Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
 - Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir
 - ✓ Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
 - Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini
15. Vergi siyasətinin əsas məqsədi nədir?

- Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir
- Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- ✓ Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir
- Məcmu ictimai məhsulun bir hissəsinin bölüşdürülməsindən ibarətdir

16. Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- Bu siyasətin səmərəsi yoxdur
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- ✓ Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır
- Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəcarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir

17. Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti nədir?

- Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır
- ✓ Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır
- Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır

18. Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti nədir?

- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- ✓ Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır
- Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

19. Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?

- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının azaldılması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- ✓ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması
- Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması

20. Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?

- Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
- Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə) mütənəib şəkildə vergi dərəcələrini artırmaq və ya azaltmaq
- Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması
- ✓ Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
- Dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi

21. Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?
- Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu
 - Beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış, beynəlxalq vergi sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
 - Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu
 - Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız təşkilati və hüquqi tədbirlərin məcmusu
 - ✓ Dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi
22. Daxili vergi siyasəti nəyi nəzərdə tutur?
- Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
 - Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
 - ✓ Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
 - Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
 - Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həm də xarici məsələlərin həllini
23. Vergi taktikası nəyi nəzərdə tutur?
- Vergi qanunvericiliyinin dəyişdirilməsini
 - Yeni qanunların qəbul edilməsini
 - Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxacaq problemlərin qarşısının alınması
 - Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
 - ✓ Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
24. Vergilər neçə əsas funksionu yerinə yetirir və hansılardır?
- Dörd: iqtisadi, siyasi, hüquqi və təşkilati
 - Beş: fiskal, bölüşdürücü, stimullaşdırıcı, hüquqi və təşkilati
 - İki: fiskal və stimullaşdırıcı
 - Üç: ləngidici, stimullaşdırıcı və təkrar istehsal
 - ✓ Beş: fiskal, bölüşdürücü, tənzimləyici, inteqrasiyaedici və nəzarətedici
25. Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?
- Regionlarda diferensiaslaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
 - Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün əlavə vergi güzəştləri
 - İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
 - ✓ Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
 - Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
26. Vergitutmanın ağırlığından asılı olaraq vergi siyasətinin hansı tipləri var?
- Yalnız iqtisadi inkişaf siyasəti
 - Yalnız yüksək vergi dərəcələri və sosial məsələlərə diqqətin artırılması siyasəti
 - ✓ Maksimal vergi siyasəti, optimal vergi siyasəti, sosial yönümlü yüksək dərəcəli vergi siyasəti
 - Neytral vergi siyasəti
 - Minimal vergi siyasəti
27. Azərbaycanda aparılan vergi siyasətinin əsas məqsədi hansılardır?
- Vergi güzəştlərinin sayının artırılması
 - Vergi dərəcələrinin artırılması
 - Vergi növlərinin azaldılması
 - Rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün diferensiasiyası
 - ✓ Vergi dərəcəsinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi
28. Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti necə bölünür?

- Vergi taktikasına və vergi strategiyasına
- Ümumi və xüsusi vergi siyasətinə
- Diskression və qeyri-diskression vergi siyasətinə
- Qısamüddətli və uzunmüddətli vergi siyasətinə
- ✓ Daxili və xarici vergi siyasətinə

29. Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?

- Vergi qanunvericiliyinin uzun müddət sabit qalması
- ✓ Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
- Vergi növlərinin sayının azaldılması
- Vergi güzəştlərinin sayının artırılması

30. Şirkətlərin mənfəət vergisinin bir-birinə yaxınlaşdırılması onun orta səviyyəsinin hansı həddində olmasını nəzərdə tutur?

- 5 - 10 faiz
- 40 - 60 faiz
- ✓ 30 - 40 faiz
- 20 - 30 faiz
- 10-20 faiz

31. Dövlət müdaxiləsinin əsas məqsədi nədir?

- İqtisadiyyatın tarazlaşdırılması
- Büdcənin formalaşdırılması
- Daxilolmanın artırılması
- Vergi siyasətinin həyata keçirilməsi
- ✓ İqtisadiyyatın tənzimlənməsi

32. Makrosəviyyədə «vergi yükü» kəmiyyətə nəyi əks etdirir?

- Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini
- ÜMM-də vergilərin xüsusi çəkisini
- Milli gəlirdə vergilərin xüsusi çəkisini
- ÜDM ilə vergilərin ümumi məbləğinin fərqi
- ✓ ÜDM-də vergilərin xüsusi çəkisini

33. Aşağıdakılardan hansı vergi siyasətinin məqsədlərinə aid edilmir?

- ✓ Texnoloji məqsədlər
- Sosial məqsədlər
- İqtisadi məqsədlər
- Beynəlxalq məqsədlər
- Ekoloji məqsədlər

34. Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

- Neytral vergi siyasəti
- Ədalətli vergi siyasəti
- Minimal vergi siyasəti
- ✓ Optimal vergi siyasəti
- Maksimal vergi siyasəti

35. Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

- Maliyyə sanksiyaları və inzibati cərimələr
- Yalnız vergitutma bazası
- Yalnız vergi dərəcələri
- Yalnız vergi güzəştləri

✓ Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri

36. Könüllü vergi açıqlaması nədir?

- operativ vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir
- kameral vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir
- ✓ səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir
- vergilərin könüllü edənilməsi və vergi orqanlarına bəyan edilməsidir

37. Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

- ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
- ✓ sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
- istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
- sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər
- kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər

38. Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilir? 1. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən gəlir 2. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar xərclərin Vergi Məcəlləsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir 3. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir 4. Azərbaycan Respublikasının hüdudlarından kənardakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

- 2, 3, 4
- ✓ 1, 2, 3
- 1, 2, 4
- 1, 2, 3, 4
- 1, 3, 4

39. Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri

- 2, 3, 4
- ✓ 2, 4, 5
- 1, 3, 5
- 1, 2, 4
- 1, 2, 3

40. Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır? 1. daim yaşayış yeri 2. adətən yaşadığı yer 3. xarici dövlətin vətəndaşlığı 4. həyatı mənafeələrinin mərkəzi

- 1, 2, 3
- ✓ 1, 2, 4
- 2, 3, 4
- heç bir halda sayıla bilməz
- 1, 3, 4

41. Aşağıdakı hansı tələblərdən birinə cavab verən istənilən şəxs Azərbaycan Respublikasının rezidenti hesab olunur? 1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, 2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, 3. heç bir meyar nəzərə alınmadan təqvim ilində üst-üstə 182 gündən az vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, 4. Azərbaycan Respublikasının vətəndaşlığı 5. təqvim ilində və növbəti vergi ilində Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olduqda

- 2, 3, 4
- ✓ 1, 2, 4
- 3, 4, 5
- 1, 2, 3
- 1, 3, 5

42. Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
- ✓ Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

43. Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur?

- malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
- malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti
- ✓ malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
- malın [işin, xidmətin] maliyyə orqanları tərəfindən müəyyən edilən qiyməti

44. Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

- ilin sonuna əsas vəsaitlərin dəyəri
- ✓ əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası
- ilin sonuna əsas vəsaitlərin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri

45. Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?

- fiziki şəxsin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- ✓ hüquqi şəxsin öz təsisçilərinin [payçıların] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr
- hüquqi şəxsin istənilən şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
- səhmdarların yalnız hüquqi şəxsin xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

46. Aşağıdakılardan hansı maliyyə xidmətlərinə aid deyildir?

- müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
- ✓ inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətliyərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
- qanuni tədiyyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinazların [numizmatika əşyalarından başqa] tədavülü ilə bağlı əməliyyatlar
- investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;
- səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar

47. Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?

- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
- ✓ Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan Respublikasının vətəndaşı
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs

48. Vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə kim nəzərdə tutulur?

- yalnız Azərbaycan Respublikasının vətəndaşı
- ✓ yalnız Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi şəxs
- Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs
- istənilən fiziki və ya hüquqi şəxs
- yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs

49. Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?

- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar
- ✓ Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- yalnız xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs

50. Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?

- yalnız fiziki şəxs
- ✓ istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
- yalnız qeyri-rezidentin daimi nümayəndəliyi
- yalnız Azərbaycan Respublikasının rezidentləri
- yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi

51. Vergitutma bazası nədir?

- vergi ödəyicisinin pul vəsaiti
- ✓ vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətə ifadəsi
- vergi ödəyicisinin əmlakı və pul vəsaiti
- Vergi ödəyicisinin mülkiyyətində olan torpaq sahəsi
- vergi ödəyicisinin əmlakı

52. Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?

- təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
- ✓ xeyriyyəçilik fəaliyyəti
- torpaq, faydalı qazıntılar
- əmlak
- gəlir

53. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil?

- vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- ✓ Azərbaycan Respublikasının ədliyyə orqanları
- vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər
- Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;
- Azərbaycan Respublikasının gömrük orqanları

54. Bələdiyyələr öz ərazilərində vergitutmanın hansı məsələləri barədə qərar qəbul edə bilərlər?

- yalnız vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən azad etmək barədə
- ✓ vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
- vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını bütün vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə
- Belə bir səlahiyyət nəzərdə tutulmamışdır
- yalnız vergi dərəcələrini azaltmaq barədə

55. Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?

- Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilən vergilər nəzərdə tutulur
- Hüquqi şəxslərin torpaq vergisi
- ✓ Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
- Hüquqi şəxslərin əmlak vergisi

56. Muxtar respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- Yalnız yol vergisi
- ✓ Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər
- ƏDV və yol vergisi
- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan tutulan vergilər

57. Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- Bələdiyyə vergiləri
- ✓ Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- Naxçıvan MR-da tətbiq olunan vergilər
- Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
- fiziki şəxslərin torpaq və əmlak vergiləri

58. Vergi sistemi

- Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
- ✓ Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
- Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir
- Yalnız kiçik və orta sahibkarlığın fəaliyyətini təşviq etməlidir
- Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır

59. Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?

- hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin
- ✓ hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
- hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
- hər kəs vergiləri harada ödəməli olduğunu dəqiq bilsin
- hər kəs vergiləri yalnız hansı qaydada ödəməli olduğunu dəqiq bilsin

60. Neçə gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 %-dən çox dəyişdikdə, bazar qiyməti tətbiq edilir?

- 25 gün
- ✓ 30 gün
- 45 gün
- 15 gün
- 10 gün

61. Xeyriyyə təşkilatı nədir?

- xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
- ✓ xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı
- məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı
- istənilən qeyri-kommersiya təşkilatı
- əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs

62. Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

- balans mənfəəti
- ✓ mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- mühasibat mənfəəti
- royalti çıxıldıqdan sonra qalan mənfəət
- dolaylı vergilər çıxıldıqdan sonra qalan mənfəət

63. Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

- vergitutma obyektinə
- ✓ vergitutma bazasına
- vergi dövrünün davamətmə müddətinə
- bazar qiymətinə
- vergi güzəştləri məbləğinə

64. Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

- fiziki şəxslərin əmlak vergisi
- ✓ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin torpaq vergisi

65. Hansı vergi dövlət vergilərinə aid deyildir?

- fiziki şəxslərin gəlir vergisi
- ✓ fiziki şəxslərin əmlak vergisi
- aksizlər
- əlavə dəyər vergisi
- yol vergisi

66. Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

- Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
- ✓ Verginin gəlir və mənfəət əldə edilməsində tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsində tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

67. Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

- mənbədən, könüllü və bildiriş üzrə
- ✓ bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
- bəyanətmə üzrə, bildiriş üzrə və könüllü
- məcburi, könüllü və bilavasitə mənbədən
- məcburi, könüllü və bəyanətmə üzrə

68. Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

- müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
- ✓ müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanmasının xüsusi qaydası
- müəyyən dövr ərzində vergi bəyannamələrinin təqdim edilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması

69. Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir?1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

- 1, 2, 5
- ✓ 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5
- 2, 3, 4

70. Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?

- qanunla müəyyən edilmiş vergiləri ödəmək
- ✓ vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq
- vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək
- vergi orqanlarından VÖEN almaq

71. Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir?1. Vergi Məcəlləsində və qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirlərinin qorunması qaydalarına riayət etmək və onu təmin etmək 2. İctimai və siyasi təşkilatların kənar audit yoxlamasından keçməsinə tələb etmək 3. Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicilərinin sosial – inkişaf fondlarına yönəldilmiş vəsaitlərin xərclənməsinə nəzarət etmək4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək 5. vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək

- 1, 3, 5
- ✓ 1, 4, 5
- 2, 4, 5
- 1, 2, 3
- 1, 3, 4

72. Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir?1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək 5.dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

- 1, 2, 3
- ✓ 1, 2, 4
- 2, 4, 5
- 3, 4, 5
- 1, 3, 5

73. Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir?1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək

- 1, 2, 5
- ✓ 1, 3, 5
- 3, 4, 5
- 2, 4, 5
- 1, 2, 4

74. Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir?1. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

- 1, 2, 5
- ✓ 1, 2, 4
- 3, 4, 5

- 1, 3, 5
- 2, 3, 4

75. Aşağıdakılardan hansılar daimi nümayəndəliyi əhatə edir? 1. tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyət göstərilməsini 2. rezident şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini 3. müxtəlif məsləhət xidməti üzrə yerlərini 4. filialı və agentliyi 5. rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı

- 2, 3, 4
- ✓ 1, 3, 4
- 1, 2, 3
- 1, 3, 5
- 2, 4, 5

76. Aşağıda göstərilənlərdən hansı vergi ödəyicisinin vəzifəsinə aiddir?

- artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- ✓ sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək
- qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya [vergi] sirlərinin qorunmasını tələb etmək
- vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcmimin və satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək

77. Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti 2. avtomobil dayanacaqlarının fəaliyyəti 3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti 4. orta məktəblərdə ticarət fəaliyyəti 5. cildləmə xidməti fəaliyyəti

- 1, 3, 5
- ✓ 1, 2, 5
- 1, 2, 4
- 1, 2, 3, 4
- 3, 4, 5

78. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. səhiyyə xidməti fəaliyyəti 2. avtomobil dayanacaqlarının fəaliyyəti 3. xırda topdansatış ticarət fəaliyyəti 4. kanalizasiya və sanitariya təmizləmə xidməti fəaliyyəti 5. çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti

- 1, 3, 5
- ✓ 1, 2, 4
- 1, 2, 5
- 1, 4, 5
- 3, 4, 5

79. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dekorativ bitkilərin və bəzək ağaclarının satışı 2. Poçt məntəqələrinin fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Dövlət orqanlarında və Nazirliklərdə ictimai-iaşə fəaliyyəti

- 1, 2, 5
- 3, 4, 5
- 1, 3, 5
- ✓ 2, 3, 4
- 1, 3, 4

80. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. Poçt məntəqələrinin fəaliyyəti 3. İşçilərin sayı bir nəfər olan aptekdə dərman satışı 4. Orta məktəblərdə ticarət fəaliyyəti 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı

- 3, 4, 5
- ✓ 1, 2, 5
- 1, 3, 5

- 2, 3, 4
- 1, 2, 4

81. Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Qəzet və jurnalların satışı [belə satış dövryyəsinin ümumi dövryyədəki payı 50 faizdən çox olduqda] 2. Qiymətli kağızların satışı 3. Xırda topdansa satış ticarət 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti

- 1, 3, 5
- ✓ 1, 2, 4
- 1, 2, 5
- 1, 2, 3
- 3, 4, 5

82. Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyatda alınırlar?

- Maliyyə Nazirliyində
- ✓ Vergilər Nazirliyində
- Dövlət Gömrük Komitəsində
- İqtisadiyyat və Sənaye Nazirliyində
- Ədliyyə Nazirliyində

83. Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi?

- ləğv edə bilməzlər
- ✓ ləğv edə bilərlər
- yalnız qismən ləğv edə bilər
- yuxarı vergi orqanı məhkəməyə müraciət edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra ləğv edə bilər
- qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz

84. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunun həyata keçirilməsi vergi orqanlarının hüquqlarına aiddirmi?

- yalnız yuxarı orqanların tələbi olduğu halda
- aid deyil
- yalnız vətəndaşın razılığı olduqda
- ✓ aiddir
- ancaq məhkəmənin qərarı olduğu halda

85. Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?

- yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına
- ✓ sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
- vergi orqanlarının büdcədən kənar fondunun vəsaiti hesabına
- həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcədən kənar fondunun vəsaiti hesabına
- həmkarlar təşkilatının vəsaitləri hesabına

86. Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?

- müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları
- vergi və gömrük orqanları
- yalnız müvafiq icra hakimiyyəti orqanları
- ✓ müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları
- yalnız vergi orqanları

87. Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?

- Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
- bu gəlirlərdən vergi tutulmur
- Vergi Məcəlləsinə uyğun olaraq bildiriş üzrə vergiyə cəlb olunur
- Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
- ✓ Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir

88. Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- 183 gündən
- 45 gün
- 60 gündən
- ✓ 90 gündən
- 30 gündən

89. Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmadıqda, bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar?

- 15 faiz
- 5 faiz
- 25 faiz
- ✓ 20 faiz
- 10 faiz

90. Kimlər vergi agenti hesab olunur?

- vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
- vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər
- vergi ödəyicisinin ailə üzvləri
- ✓ vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
- özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər

91. Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- ✓ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək

92. Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?

- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də və ödənilən (tutulan vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
- vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq
- ✓ vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək

93. Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınirlar?

- gəlirin əldə edildiyi yer üzrə uçota alınirlar
- istənilən vergi orqanında uçota alınirlar
- faktiki fəaliyyət göstərdikləri yer üzrə
- uçota alınmirlar

✓ yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınirlar

94. Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınirlar?

- uçota alınmirlar
- olduqları yer üzrə
- ancaq rezidenti olduğu ölkədə uçota alınirlar
- ✓ Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınirlar
- istənilən vergi orqanında uçota alınirlar

95. Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
- icra hakimiyyəti orqanları
- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
- ✓ bələdiyyələrin vergi xidməti orqanı
- bələdiyyə ərazisindəki vergi orqanı

96. Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

- vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək
- ✓ vergilərin tam və vaxtında yığılmasını təmin etmək
- vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
- vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
- qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq

97. Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?

- yalnız vəzifə maaşı
- əmək haqqısının 10 misli miqdarında birdəfəlik müavinət ödənilir
- ✓ vəzifə maaşı ilə pensiyası arasındakı fərq
- adi qaydada pensiya hesablanır
- birdəfəlik 500 min manat pul vəsaiti ödənilir

98. Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?

- vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- həm dövlət büdcəsinin, həm də vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
- vergi orqanlarının işçiləri sığorta olunmurlar
- ✓ dövlət büdcəsinin vəsaiti hesabına
- vergi orqanlarında yaradılmış xüsusi fond hesabına

99. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

- yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
- yalnız Nazirlər Kabinetinin müvafiq Sərəncam və Qərarları
- ✓ Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
- yalnız Vergi Məcəlləsi

100. Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?

- iddia məbləğinin 15%-i məbləğində
- iddia məbləğinin 5%-i məbləğində
- iddia məbləğinin 10%-i məbləğində
- ✓ dövlət rüsumunu ödəməkdən azaddırlar
- iddia məbləğinin 20%-i məbləğində

- 101.** Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidirmi?
- yalnız məhkəmənin qərarı ilə təsdiq edildiyi halda
 - qəbul edilən qərarlar yalnız fiziki şəxslər üçün məcburidir
 - qəbul edilən qərarlar yalnız hüquqi şəxslər üçün məcburidir
 - ✓ məcburidir
 - məcburi deyil
- 102.** Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?
- ✓ qeyri-rezident müəssisənin özü üçün malların alınması
 - təbii ehtiyatların kəşfiyyatı
 - qeyri-rezidentin apardığı tikinti və təmir işləri
 - məsləhət xidməti
 - qeyri-rezidentin apardığı quraşdırma və ya yığma işləri
- 103.** Hansı şəxslər vergi agentləri ola bilərlər?
- yalnız fiziki şəxslər
 - yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
 - yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər
 - ✓ həm fiziki, həm də hüquqi şəxslər
 - yalnız hüquqi şəxslər
- 104.** Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?
- Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
 - İstənilən halda vergi hesabatını təqdim etməlidir
 - Vergi hesabatını təqdim etmir
 - Vergi hesabatını boş göstərməklə təqdim edir
 - ✓ Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
- 105.** Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?
- vergi hesabatlarını Vergi Məcəlləsində müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim etmədikdə
 - ✓ vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
 - vergi ödəyicisi sənədləri təqdim etmədikdə
 - vergi orqanının istəyi olduqda
 - vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
- 106.** Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir? 1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması
- 3, 4, 5
 - ✓ 1, 2, 4
 - 2, 3, 4
 - 1, 3, 5
 - 1, 2, 3
- 107.** Vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər hansı sənəd əsasında aparılır?
- Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
 - ✓ Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
 - vergi ödəyicisi tərəfindən təqdim edilən rəsmi məktub əsasında
 - Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
 - vergi ödəyicisinin telefon məlumatı əsasında

108.	İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir?1.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyatı alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə2.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dayışıldıkda3.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs fəaliyyətini müvəqqəti dayandırdıqda4.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs zərərə düşdükdə 3.4 ✓ 1.2 2.3 1.3 2.4
109.	Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir?1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda3. daimi nümayəndəlik yaratmayan bölmə fəaliyyətini müvəqqəti dayandırdıqda4. daimi nümayəndəlik yaratmayan bölmənin rəhbəri [təmsilçisi] köçdükdə 2.3 ✓ 1.2 2.4 1.3 3.4
110.	Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakı göstərilən sənədlərdən hansıları əlavə edilməlidir:1. xarici hüquqi şəxsin qeydiyyatı alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış 2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərar və təsis sənədləri 3. xarici hüquqi şəxsin qeydiyyatı alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar 4. xarici hüquqi şəxsin qeydiyyatı alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və bölmənin rəhbərinin 3, 4, 5 ✓ 1, 2, 5 2, 4, 5 1, 3, 5 1, 2, 3
111.	İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtdək qərar qəbul edilir? - hər il iyun ayının 10-dək ✓ hər il may ayının 15-dək - hər il iyun ayının 30-dək - hər il yanvar ayının 1-dək - hər il may ayının 1-dək
112.	Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilərlər? - Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar ✓ Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilərlər - öz ölkələrinin qanunvericiliklərinə uyğun olaraq uçota alına bilərlər - onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur - həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır
113.	Vergi nəzarətini həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilərlər? - xarici işlər nairliyində - yerli [bələdiyyə] orqanında - gömrük orqanında ✓ vergi orqanında - maliyyə orqanında

- 114.** Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir?
- 10 gün müddətinə
 - ✓ 1 gün müddətinə
 - 5 gün müddətinə
 - 30 gün müddətinə
 - 15 gün müddətinə
- 115.** Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?
- 20 gün
 - ✓ 10 gün
 - 15 gün
 - 5 gün
 - belə bir məhdudiyyət nəzərdə tutulmayıb
- 116.** Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra neçə gün müddətinə müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı göndərir?
- 10 gün müddətinə
 - ✓ 1 gün müddətinə
 - 15 gün müddətinə
 - 5 gün müddətinə
 - 3 gün müddətinə
- 117.** Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?
- Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
 - ✓ Vergilər Nazirliyi
 - Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
 - Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən
 - Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi
- 118.** Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verilir?
- 3 gündən gec olmayaraq
 - ✓ 2 gündən gec olmayaraq
 - 5 gündən gec olmayaraq
 - dərhal
 - 6 gündən gec olmayaraq
- 119.** Bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə şəhadətnamə-dublikat hansı müddətdə verilir?
- 3 gündən gec olmayaraq
 - ✓ 2 gündən gec olmayaraq
 - 10 gündən gec olmayaraq
 - dərhal
 - 5 gündən gec olmayaraq
- 120.** Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?
- 10 gün
 - ✓ 15 gün
 - 20 gün

- 30 gün
 - 5 gün
121. Mərkəzləşdirilmiş uçota alınmış iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin [obyektlərinin] vergi uçotu hansı normativ sənədlə müəyyən edilmiş qaydada həyata keçirilir?
- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
 - ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - yerli vergi orqanları tərəfindən müəyyən edilən qaydada həyata keçirilir
 - Ədliyyə və Maliyyə Nazirlikləri tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir
 - Vergilər Nazirliyinin əmri ilə müəyyən edilmiş qaydada həyata keçirilir
122. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda hansı orqan tərəfindən qərar qəbul edilir?
- təqdim olunmuş məlumatlar əsasında məhkəmə tərəfindən
 - ✓ təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən
 - təqdim olunmuş məlumatlar əsasında bələdiyyə orqanları tərəfindən
 - təqdim olunmuş məlumatlar əsasında cəlb edilmiş ekspert və ya mütəxəssis tərəfindən
 - təqdim olunmuş məlumatlar əsasında yerli vergi orqanları tərəfindən
123. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?
- Mülki Məsəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir
 - Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
 - Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir
124. Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?
- Ədliyyə Nazirliyi
 - ✓ Vergilər Nazirliyi
 - Nazirlər Kabineti
 - Dövlət Statistika Komitəsi
 - Maliyyə Nazirliyi
125. Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?
- 2 VÖEN verilə bilər
 - ✓ 1 VÖEN verilə bilər
 - 4 VÖEN verilə bilər
 - hər fəaliyyət sahəsinə görə ayrıca VÖEN verilə bilər
 - məhdudiyyət qoyulmur
126. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?
- ilk dəfə uçota alınarkən ödənişsiz, yenidən uçota alınarkən və ya uçotdan çıxarılarkən 40 manat miqdarında
 - Şərti maliyyə vahidinin 8 misli miqdarında
 - ✓ Ödənişsiz həyata keçirilir
 - Şərti maliyyə vahidinin 5 misli miqdarında
 - 3 manat miqdarında
127. Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?
- 5 gün
 - 20 gün
 - ✓ 40 gün
 - 10 gün

- 15 gün
128. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?
- 5 gün
• 10 gün
• 30 gün
• 20 gün
✓ 15 gün
129. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?
- 20 gün
• 30 gün
• 5 gün
• 10 gün
✓ 40 gün
130. Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir?
- Şəhadətnamə-dublikat
• Şəhadətnamənin itməsi ilə bağlı arayış
• heç bir sənəd verilmir
✓ Şəhadətnamənin yeni nüsxəsi
• Şəhadətnamənin surəti
131. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir?
- 4 gün
• 5 gün
• 20 gün
✓ 1 gün
• 10 gün
132. Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?
- heç nə təqdim etmir
• vergi ödəyicisinin uçota alınması barədə bildiriş təqdim edir
• vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
• vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
✓ şəhadətnamə təqdim edir
133. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə kim tərəfindən doldurulur?
- yalnız vergi ödəyicisi tərəfindən
• özəl vergi xidməti göstərən şəxslər tərəfindən
• vergi orqanının «Vergi ödəyicilərinə xidmət şöbəsi»nin əməkdaşları tərəfindən
• yalnız vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən
✓ vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən
134. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
- ✓ fəaliyyət başladıqdan 30 gün müddətində
• fəaliyyət başladıqdan 5 gün müddətində
• fəaliyyət başladıqdan 20 gün müddətində

- fəaliyyətə başladığı gündək
 - fəaliyyətə başladıqdan 10 gün müddətində
- 135.** Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə:
- onlara yeni eyniləşdirmə nömrələri verilir
 - əvvəlki VÖEN ləğv edilməklə yeni VÖEN verilir
 - əvvəlki VÖEN saxlanılmaqla yeni VÖEN verilir
 - ✓ əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınirlar
 - VÖEN ilə yanaşı əlavə kod verilir
- 136.** İri vergi ödəyicilərinin müəyyən edilməsinin neçə meyarı var?
- 6 forması
 - 4 forması
 - 5 forması
 - 2 forması
 - ✓ 3 forması
- 137.** Qeyri kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən sonra neçə gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizə verməlidirlər?
- 15 gün
 - 45 gün
 - 40 gün
 - ✓ 30 gün
 - 10 gün
- 138.** Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?
- istənilən vaxt
 - Respublika hüdudlarından kənarda gəlir edən şəxslər ikiqat vergitutmanın tələblərinə uyğun olaraq uçota alınmırlar.
 - sahibkarlıq fəaliyyətinə başladığı gündək
 - ✓ gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq
 - 30 gün müddətində
- 139.** Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi
- 1, 2, 3
 - ✓ 1, 2, 5
 - 3, 4, 5
 - 1, 4, 5
 - 2, 3, 4
- 140.** Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir? 1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və vaxtı 2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi 3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi 4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcılığı 5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması
- 2, 4, 5
 - ✓ 1, 3, 4
 - 1, 2, 4
 - 3, 4, 5
 - 1, 3, 5

- 141.** Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında mütəxəssis cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin hüquqları və vəzifələri 2. müqavilə tərəflərinin vergi öhdəlikləri 3. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 5. mütəxəssis qarşısında qoyulan suallar
- 2, 3, 4
 - ✓ 1, 4, 5
 - 1, 3, 4
 - 1, 2, 3
 - 3, 4, 5
- 142.** Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı hansı hüquqları vardır? 1. izahat vermək, öz etirazlarını bəyan etmək 2. ekspertə əlavə sualların qoyulmasını tələb etmək 3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək 4. bu halda heç bir hüququ yoxdur 5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək
- 2, 3, 4
 - ✓ 1, 2, 5
 - 1, 4, 5
 - 1, 3, 5
 - 3, 4, 5
- 143.** Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir
- 2, 4
 - ✓ 1, 4
 - 3, 4
 - 1, 2
 - 2, 3
- 144.** Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında ekspert cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir? 1. müqavilə tərəflərinin vergi öhdəlikləri 2. müqavilə tərəflərinin hüquqları və vəzifələri 3. ekspert qarşısında qoyulan suallar 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 5. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər
- ✓ 2, 3, 4
 - 1, 3, 5
 - 3, 4, 5
 - 1, 3, 4
 - 1, 4, 5
- 145.** Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda vergi orqanı tərəfindən hansı tədbirlər görülür?
- vergi ödəyicisinin əmlakı siyahıya alınır
 - ✓ imtina aktı tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
 - vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət olunur
 - imtina protokolu tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır
 - vergi ödəyicisinin hesabları bağlanılır
- 146.** Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda 2. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənbə ölkəsinin müəyyən edilməsi tələb olunduqda 3. təqdim olunan sənədlərin Mühəsibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda
- 1, 3, 4

- ✓ 1, 4, 5
- 3, 4, 5
- 1, 2, 5
- 2, 3, 4

147. Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi 4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə 5. heç bir məsələyə baxılmır

- 2, 3, 4
- ✓ 1, 2, 3
- 2, 4, 5
- 3, 4, 5
- 1, 3, 5

148. Növbədənəknar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənəknar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və iflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan edildikdə; 4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

- 1, 3, 5
- ✓ 2, 4, 5
- 2, 3, 5
- 1, 2, 3
- 1, 3, 4

149. Növbədənəknar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər: 1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda 3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə; 4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə 5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə

- 1, 2, 3
- ✓ 1, 3, 4
- 1, 3, 5
- 1, 4, 5
- 2, 4, 5

150. Aşağıda göstərilən hansı hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətdə uzadıla bilər: 1. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda 2. yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadıqda 3. nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda 4. səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda 5. səyyar vergi yoxlaması keçirilən zaman aparılan inventarizasiyanın müddəti uzadıldıqda

- 2, 4, 5
- ✓ 1, 3, 4
- 2, 3, 5
- 1, 3, 5
- 1, 2, 3

151. Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması

- 1, 2, 3
- ✓ 1, 2, 4
- 2, 3, 5

- 1, 3, 4
- 3, 4, 5

152. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxarır?
- vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında
 - ✓ vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında
 - operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında
 - inventarizasiyanın keçirilməsi haqqında
 - xronometraj metodu ilə müşahidə aparılması haqqında
153. Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət oluna bilər?
- vergi ödəyicisinin tələbi ilə
 - ✓ səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda
 - dəvət olunmur
 - yuxarı vergi orqanının göstərişi ilə
 - məhkəmənin qərarı ilə
154. Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirildikdə ekspertin rəyində hansı məlumatlar əks etdirilir?
- yalnız ekspert tərəfindən aparılan araşdırma
 - ✓ ekspert tərəfindən aparılan araşdırma, gəlidiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar
 - yalnız ekspertin gəlidiyi nəticə
 - yalnız ekspert tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar
 - ekspertiza zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan hallar və faktlar
155. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?
- vergi ödəyicisi tərəfindən ödənilir
 - ✓ vergi orqanı tərəfindən ödənilir
 - yerli maliyyə idarəsi tərəfindən ödənilir
 - nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına
 - ödənilmir
156. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?
- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
 - ✓ akt tərtib edilir
 - protokol tərtib edilir
 - tələbnamə tərtib edilir
 - arayış tərtib edilir
157. Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvləri vergi ödəyicisi hansı müddət ərzində düzəltmək hüququ vardır?
- 10 gün
 - 20 gün
 - düzəliş etmək hüququ yoxdur
 - ✓ 30 gün
 - 45 gün
158. Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?
- 10 gün

- ✓ 5 gün
 - dərhal
 - 7 gün
 - 15 gün
159. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır?
- 5 gün
 - ✓ 10 gün
 - 20 gün
 - 30 gün
 - 15 gün
160. Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı sənəd əsasında cəlb edilir?
- göndəriş əsasında
 - ✓ müqavilə əsasında
 - mütəxəssisin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında
 - tələbnamə əsasında
 - məhkəmənin qərarı əsasında
161. Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı orqanın qərarı əsasında dəvət olunur?
- yuxarı vergi orqanının
 - ✓ səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının
 - Nazirlər Kabinetinin
 - ədliyyə orqanının
 - məhkəmənin
162. Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?
- heç bir sənəd tərtib olunmur
 - ✓ protokol
 - bildiriş
 - arayış
 - akt
163. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?
- saat 13.00-dan saat 14.00-dək olan müddətə
 - ✓ zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
 - mühasib məşğul olduğu müddətdə
 - vergi ödəyicisinin iş vaxtı
 - gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
164. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?
- Cinayət Məcəlləsi ilə
 - ✓ Vergi Məcəlləsi ilə
 - Mülki Məcəllə ilə
 - Mülki Prosessual Məcəllə
 - Gömrük Məcəlləsi ilə
165. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən müəyyən edilmiş qaydada tələb edərsə, sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri neçə gün müddətində vergi orqanına təqdim etməlidir?
- 10 gün

- ✓ 5 gün
- 7 gün
- 30 gün
- 15 gün

166. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?

- məhdudiyyət qoyulmur
- dərhal
- 10 gündən
- ✓ 5 gündən
- 15 gündən

167. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər hansı orqan tərəfindən müəyyən edilmişdir?

- Ədliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Nazirlər Kabineti
- ✓ Vergilər Nazirliyi

168. Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- bildirişlə
- arayışla
- ✓ vergi yoxlaması aktı ilə
- rəsmiləşdirilmir
- vergi yoxlaması protokolu ilə

169. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları hansı orqan tərəfindən müəyyən edilmişdir?

- Vergilər Nazirliyi
- Maliyyə nazirliyi
- Milli Məclis
- İqtisadi İnkişaf Nazirliyi
- ✓ Nazirlər Kabineti

170. Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?

- nazirlər kabinetinin
- prokurorluğun
- məhkəmənin
- maliyyə orqanının
- ✓ vergi orqanının

171. Növbəti səyyar vergi yoxlaması ildə təqvim ili ərzində neçə dəfədən çox olmayaraq keçirilir?

- ✓ 1 dəfədən
- belə bir məhdudiyyət nəzərdə tutulmuşdur
- 2 ildən bir
- 3 dəfədən
- 2 dəfədən

172. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?

- 60 günədək
- 60 günədək
- 30 günədək
- ✓ 90 günədək

- 31 günədək

173. Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz?

- 15 gün
- məhdudiyyət yoxdur
- 20 gün
- ✓ 30 gün
- 31 gün

174. Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir?

- ✓ vergi orqanının
- ədliyyə orqanlarının
- dövlət xəzinədarlıq və statistika orqanlarının
- maliyyə orqanlarının
- vergi və maliyyə orqanlarının

175. Səyyar vergi yoxlamasının neçə forması vardır?

- 4.0
- 5.0
- 3.0
- ✓ 2.0
- 1.0

176. Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

- 10 gün
- 5 gün
- 30 gün
- ✓ bildiriş göndərilmir
- 15 gün

177. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə göndərilən bildirişdə vergilərin hesablanmasına dair məlumatdan başqa daha hansı məlumatlar göstərməlidir?

- yalnız vergi ödəyicisinin hüquqları
- yalnız Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ
- vergi ödəyicisinin və vergi orqanının hüquqları
- heç bir əlavə məlumat göstərilmir
- ✓ Vergi orqanının qərarında hesablamanın səbəbləri və Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ

178. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı hansı tədbirləri görə bilər?

- dərhal növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinə başlanıla bilər
- heç bir tədbir görmək hüququ yoxdur
- dərhal maliyyə sanksiyası tətbiq edilir
- ✓ vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edə bilər

179. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları neşə iş günü ərzində təqdim etməlidir?

- 5 gün
- 30 gün
- 2 iş günü
- 10 gün

✓ 1 iş günü

180. Kameral vergi yoxlaması hansı müddət ərzində həyata keçirilir?

- vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 20 gün müddətində
- sənədlərin vergi orqanına təqdim edildiyi gündən 10 gün müddətində
- vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 30 gün müddətində
- ✓ vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində
- sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün müddətində

181. Kameral vergi yoxlaması harada keçirilir?

- vergi ödəyicisinin obyektində
- yoxlamanı keçirən əməkdaşın istəyi ilə istənilən yerdə
- məlumat alındığı mənbədə
- ✓ yerlərə getmədən vergi orqanında
- banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda

182. Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?

- operativ vergi nəzarəti və kameral vergi yoxlaması
- operativ vergi nəzarəti və xronometraj metodu ilə müşahidə
- səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
- səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
- ✓ səyyar və kameral vergi yoxlamaları

183. Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

- maliyyə sanksiyası tətbiq edilmir
- cəmi bir dəfə maliyyə sanksiyası tətbiq edilir
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- hesabat dövründə belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- ✓ təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

184. Malların alışı və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda....

- maliyyə sanksiyası tətbiq edilmir
- satıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 100 faizi miqdarında
- ✓ alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
- alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 10 faizi miqdarında

185. Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə.....

- maliyyə sanksiyası tətbiq edilmir
- 10000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 10000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
- 1000 manatdan çox olan hissəsinin 50 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
- 100 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 100 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
- ✓ 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

186. Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?
- 20 faizi
 - tətbiq edilmir
 - 50 faizi
 - ✓ 40 faizi
 - 10 faizi
187. Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala ikinci dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edili?
- tətbiq edilmir
 - 50 faizi
 - 40 faizi
 - 10 faizi
 - ✓ 20 faizi
188. Yeni xronometraj metodu ilə müşahidə keçirilməsi vergi ödəyicisi tərəfindən tələb edildikdə növbəti xronometraj metodu ilə müşahidə nə vaxt keçirilə bilər?
- yalnız ildə bir dəfə keçirilir
 - daha keçirilmir
 - istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 2 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 6 ay keçdikdən sonra
 - yalnız növbəti dəfə sonuncu müşahidədən ən azı 3 ay keçdikdən sonra
 - ✓ istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra
189. Xronometraj metodu ilə müşahidə neçə iş günü müddətində aparılır?
- vergi ödəyicilərində xronometraj müşahidə aparılmır
 - 1 iş günündən çox olmayan müddətdə
 - 30 iş günündən çox olmayan müddətdə
 - 5 iş günündən çox olmayan müddətdə
 - ✓) 15 iş günündən çox olmayan müddətdə
190. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında
 - ✓ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 10 faizi miqdarında
191. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında
 - ✓ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
 - gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
192. Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

- hesabat dövründə belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 - cəmi bir dəfə maliyyə sanksiyası tətbiq edilir
 - maliyyə sanksiyası tətbiq edilmir
 - ✓ təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- 193.** Malların alışı və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda....
- satıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
 - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 100 faizi miqdarında
 - ✓ alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
 - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 10 faizi miqdarında
 - maliyyə sanksiyası tətbiq edilmir
- 194.** Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə.....
- maliyyə sanksiyası tətbiq edilmir
 - 100 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 100 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
 - ✓ 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
 - 10000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 10000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
 - 1000 manatdan çox olan hissəsinin 50 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
- 195.** Qanunla nəğd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nəğd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?
- 20 faizi
 - 10 faizi
 - tətbiq edilmir
 - 50 faizi
 - ✓ 40 faizi
- 196.** Qanunla nəğd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nəğd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala ikinci dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edili?
- tətbiq edilmir
 - 50 faizi
 - 40 faizi
 - 10 faizi
 - ✓ 20 faizi
- 197.** Qanunla nəğd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nəğd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə hansı miqdarda maliyyə sanksiyası tətbiq edilir?
- 50 faizi
 - 40 faizi
 - 20 faizi
 - ✓ 10 faizi
 - tətbiq edilmir
- 198.** Yeni xronometraj metodu ilə müşahidə keçirilməsi vergi ödəyicisi tərəfindən tələb edildikdə növbəti xronometraj metodu ilə müşahidə nə vaxt keçirilə bilər?

	• istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 2 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 6 ay keçdikdən sonra • daha keçirilmir • yalnız ildə bir dəfə keçirilir ✓ istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra • yalnız növbəti dəfə isonuncu müşahidədən ən azı 3 ay keçdikdən sonra
199.	Xronometraj metodu ilə müşahidə neçə iş günü müddətində aparılır? • vergi ödəyicilərində xronometraj müşahidə aparılmır • 1 iş günündən çox olmayan müddətdə • 30 iş günündən çox olmayan müddətdə • 5 iş günündən çox olmayan müddətdə ✓ 15 iş günündən çox olmayan müddətdə
200.	Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində təkrar yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 10 faizi miqdarında ✓ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faizi miqdarında
201.	Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? ✓ gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında • gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
202.	Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdən pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir? • 40 faizi • 60 faizi • 100 faizi ✓ 50 faizi • 25 faizi
203.	Vergi Məcəlləsi ilə müəyyən edilən şəxsin təqsirini istisna edən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı? • bütün hallarda məsuliyyət daşıyır • heç bir halda məsuliyyət daşımır • bu vergi orqanı tərəfindən müəyyən edilir • Vergi Məcəlləsi ilə müəyyən edilən maliyyə sanksiyalarının və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır ✓ Vergi Məcəlləsi ilə müəyyən edilən faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır
204.	Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir? • 40 faizi • 60 faizi • 100 faizi

- ✓ 50 faizi
- 20 faizi

205. Hansı hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir?

- vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alınmış hadisələr nəticəsində törədilməsi
- vergi ödəyicisinin xahişi olduqda
- ✓ vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsasların olması aşkar edildikdə
- vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə

Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir? 1. vergi ödəyicisi və ya vergi agentləri tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi 2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alınmış hadisələr nəticəsində törədilməsi 3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması 4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlmasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması

206.

- 2, 3, 4
- 1, 2
- 1, 2, 4
- ✓ 1, 3, 4
- 1, 2, 3

207. Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?

- vergi ödəyicisinin xahişi olduqda
- ✓ vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması
- vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
- vergi ödəyicisinin vəzifəli şəxsinin təşəbbüsü olduqda
- vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda

208.

Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi onları aşağıdakı hansı məsələlərdən azad etmir? 1. yalnız hesablanmış faizlərin ödənilməsindən 2. vergi öhdəliklərinin yerinə yetirilməsindən 3. vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən 4. yalnız tətbiq edilmiş maliyyə sanksiyalarından

- 1, 3
- ✓ 2, 3
- 1, 2
- 1, 4
- 3, 4

209.

Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir? 1. onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi 2. inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması 3. vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti 4. yüngülləşdirici və ya ağırlaşdırıcı hallar

- 3, 4, 5
- ✓ 1, 2, 4
- 2, 3, 4
- 1, 2, 5
- 1, 3, 5

210.

Vergi ödəyicisinin və vergi agentinin hansı sahələrdə yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır? 1. istənilən səhvləri 2. vergitutma obyektinin uçotunda 3. vergilərin ödənilməsində 4. vergilərin hesablanmasında 5. yol verilən səhvlərin müstəqil düzəldilməsi qadağandır

- 3, 4, 5
- ✓ 2, 3, 4
- 1, 2, 4
- 1, 2, 5
- 1, 3, 5

211.	Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə • buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir ✓ buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir • buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir • buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyanın 2 mirci həcmdə vergi ödəyicisinə ödənilməlidir • buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
212.	Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. nəzarət-kassa aparatının inventar nömrəsi 2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi 3. nəzarət-kassa aparatının markası və zavod nömrəsi 4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi 5. vergi ödəyicisinin adı • 1; 3; 4 ✓ 2; 3; 5 • 1, 4, 5 • 1; 2; 3 • 1; 2; 5
213.	Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. vergi ödəyicisinin adı 2. vergi ödəyicisinin VÖEN-i 3. vergi ödəyicisinin elektron imzası 4. vergi ödəyicisinin fəaliyyət növü 5. obyektin adı və yerləşdiyi ünvan • 1; 4; 5 • 1; 2; 3 • 1; 3; 4 ✓ 1; 2; 5 • 1, 3, 5
214.	Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi orqanının əsaslandırılmış qərarında aşağıdakı hansı məlumatlar göstərilməlidir? 1. vergi ödəyicisinin yerləşdiyi ərazi 2. operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ [məsələlər] 3. operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] adları 4. vergi orqanının vəzifəli şəxsinin [şəxslərinin] pasport məlumatları 5. vergi ödəyicilərinin yaşadığı ünvan • 2; 4; 5 ✓ 1; 2; 3 • 1, 5 • 3; 5 • 1; 3; 4
215.	Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün aşağıdakılardan hansılar əsas götürülə bilər? 1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar 2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar 3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar 4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumə • 1; 3; 5 ✓ 1; 2; 5 • 1; 4; 5 • 2, 4, 5 • 2; 3; 4
216.	Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir ? 1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi 2. əhəli ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması • 1, 2, 3 ✓ 1, 2, 4 • 1, 3, 5 • 1, 4, 5 • 3, 4, 5
217.	Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən neçə ay müddətində verilir?

- 1 ay
 - ✓ 3 ay
 - 6 ay
 - 9 ay
 - 2 ay
- 218.** Vergi ödəyicisinin vergilər üzrə borcu olmadıqda, vergi orqanları tərəfindən düzgün tutulmayan vergilərə, maliyyə sanksiyalarına, faizlərə və inzibati cərimələrin məbləğlərinə münasibətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur?
- vergi ödəyicisinin müraciətinə əsasən 60 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
 - ✓ vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
 - vergi orqanının qərarına əsasən 45 gün müddətində geri qaytarılmalıdır
 - vergi ödəyicisinin müraciətinə əsasən 30 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər
 - vergi orqanının məlumatına əsasən 45 gün müddətində gələcək ödənişlərin hesabına aid edilə bilər
- 219.** Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülkü Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması haqqında vergi orqanlarının sərəncamlarını icra etmədiyinə görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına-icra edilməmiş həmin ödəmə tapşırıqlarında və ya sərəncamlarda göstərilən məbləğin neçə faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir?
- 3.0
 - ✓ 50.0
 - 60.0
 - 40.0
 - 20.0
- 220.** Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz cari vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?
- cari vergi ödənişlərinə faiz hesablanmır
 - ✓ bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə
 - bütün ötmüş müddətə
 - bütün ötmüş müddətə, ancaq 2 ildən çox olmamaq şərti ilə
 - bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
- 221.** Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin neçə faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?
- 50 faizi
 - ✓ 100 faizi
 - 25 faizi
 - 40 faizi
 - 200 faizi
- 222.** Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
- 100 manat
 - ✓ 1000 manat
 - 400 manat
 - 1500 manat
 - 5000 manat
- 223.** Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 50000 manat

- ✓ 5000 manat
- 50 manat
 - 1000 manat
 - 500 manat
224. Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nəğd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 800 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 6000 manat
 - 100 manat
 - 400 manat
 - ✓ 1200 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 6000 manat
 - 900 manat
225. Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nəğd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 1200 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 4000 manat
 - ✓ 800 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 4000 manat
 - 200 manat
 - 100 manat
 - 400 manat
226. Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nəğd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 100 manat
 - 800 manat
 - ✓ 400 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 2000 manat
 - 200 manat
 - 1200 manat vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 2000 manat
227. Vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə ödənilməmiş ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
- 100 faizi
 - ✓ 50 faizi
 - 20 faizi
 - 400.0
 - 25 faizi
228. ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
- 20.0
 - ✓ 50.0
 - 10.0
 - 100.0
 - 40.0
229. Vergi ödəyicisinin şikayətinə baxılan müddət ərzində nəyi ödəməmək hüququ vardır?

- əlavə hesablanmış vergi məbləğini
 - ✓ maliyyə sanksiyasını
 - vergini
 - vergi borcunu
 - inzibati cəriməni
230. Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablama hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?
- 200 manat
 - ✓ 400 manat
 - 50 manat
 - 1000 manat
 - 150 manat
231. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün [ödəmə günü də daxil olmaqla] vergi ödəyicisinə müvafiq məbləğlərin neçə faizi miqdarında faiz ödənilir?
- 0,01 faizi
 - ✓ 0,1 faizi
 - 0,2 faizi
 - 1 faizi
 - 0,05 faizi
232. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirdisdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
- 200 manat
 - ✓ 100 manat
 - 50 manat
 - 75 manat
 - 40 manat
233. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?
- Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
 - ✓ hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir
 - pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir
 - vergi orqanının müəyyən etdiyi qaydada
 - Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir
234. Vergi qanunvericiliyinin pozulması malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi ilə bağlı olduqda, həmin işlərə hansı Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır?
- Vergi Məcəlləsi
 - ✓ Gömrük Məcəlləsi
 - Cinayət Məcəlləsi
 - Mülki Məcəllə
 - Mülki-Prosessual Məcəlləsi
235. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi hansı orqanın üzərinə qoyulur?
- maliyyə orqanlarının
 - ✓ vergi orqanlarının
 - hüquq-mühafizə orqanlarının
 - vergi ödəyicisinin
 - icra hakimiyyəti orqanlarının

236. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?
- maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr
 - ✓ maliyyə sanksiyaları və faizlər
 - maliyyə sanksiyaları və inzibati cərimələr
 - yalnız maliyyə sanksiyaları və inzibati cərimələr
 - faizlər və inzibati cərimələr
237. Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?
- yalnız İnzibati Xətalər Məcəlləsi
 - ✓ İnzibati Xətalər, Vergi Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə
 - yalnız Vergi Məcəlləsi
 - Mülki Məcəllə
 - yalnız İnzibati Xətalər və Vergi Məcəlləsi
238. Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan hansı qaydada ödənilir?
- heç bir halda ödənilmir
 - ✓ qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilmir
 - qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ödənilir
 - vergi ödəyicisinin tələbi əsasında ödənilir
 - bütün hallarda ödənilir
239. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümitsiz borclar vergi orqanları tərəfindən aşağıdakı göstərilən hansı hallarda silinə bilər? 1. Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda 2. Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə 3. vergi ödəyicisi iflası uğramaq təhlükəsi ilə rastlaşdıqda 4. vergi ödəyicisinə təbii fəlakət və ya digər qarşısının qüvvə nəticəsində böyük həcmdə ziyan dəydikdə
- 2, 4
 - 1, 3
 - ✓ 1, 2
 - 1, 4
 - 3, 4
240. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır? 1. vergi bazasını 2. verginin elastikliyi 3. verginin miqyasını 4. vergi dərəcəsini 5. vergi güzəştlərini
- 2, 3, 4
 - 1, 3, 5
 - 3, 4, 5
 - ✓ 1, 4, 5
 - 2, 3, 5
241. Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxs və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər? 1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılması aşkar edildikdə 2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə 4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verildikdə 5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə
- A) 1, 3, 4
 - 1, 4, 5
 - 1, 3, 5
 - ✓ 2, 3, 5
 - 1, 2, 4
242. Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir? 1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 2. vergi dövrü əks olunmadıqda; 3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə; 4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda 5. vergi ödəyicisinin vergi borcu olduqda

- 1, 2, 3
- 1, 3, 5
- 2, 3, 4
- ✓ 1, 2, 4
- 1, 3, 5

243.

Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları

- 2, 3, 4, 5
- 1, 3, 5
- 3, 4, 5
- ✓ 1, 2, 4, 5
- 1, 3, 4

244.

Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə] 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə 4. vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda

- 2, 3, 5
- ✓ 1, 2, 4
- 1, 3, 5
- 3, 4, 5
- 1, 3, 4

245.

Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- sərbəst auditorun
- ✓ vergi ödəyicisinin
- məhkəmənin
- mütəxəssislərin
- yuxarı vergi orqanının

246.

Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?

- məhkəmənin
- ✓ vergi orqanının
- sərbəst auditorun
- mütəxəssislərin
- vergi ödəyicisinin

247.

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?

- 10 gün
- ✓ 5 gün
- 1 gün
- 2 gün
- 3 gün

248.

Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?

- istənilər yerdə
- ✓ vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
- yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
- vergi orqanının müəyyənləşdirdiyi yerdə
- yalnız vergi ödəyicisində

249. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində vergi ödəyicisinə qaytarılır?
- 30 gün
 - 15 gün
 - 60 gün
 - ✓ 45 gün
 - dərhal
250. Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?
- Dövlət Gömrük Komitəsinə
 - Nazirlər Kabinetinə
 - İqtisadi İnkişaf Nazirliyinə
 - ✓ Maliyyə Nazirliyinə
 - Dövlət Statistika Komitəsinə
251. Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra neçə il ərzində yenidən hesablamaq hüququ vardır?
- 1 il ərzində
 - ✓ 3 il ərzində
 - 10 il ərzində
 - 15 il ərzində
 - 5 il ərzində
252. Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?
- 3 ayadək
 - ✓ 1 ayadək
 - 6 ayadək
 - 1 ilədək
 - 9 ayadək
253. Hansı halda gəlir vergisi və ya mənfəət vergisi üzrə vergi hesabatının verilməsi müddəti uzadıla bilər?
- vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə
 - ✓ vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqədək müraciət etdikdə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödədikdə
 - vergi ödəyicisi hesabatın verilməsi müddəti başa çatanaqədək müraciət etdikdə və bu zaman ödənilməli olan vergi məbləği ödənilmədikdə
 - vergi ödəyicisi müraciət etdikdə istənilən vaxt
 - vergi ödəyicisi hesabatın verilməsi müddəti keçdikdən sonra müraciət etdikdə və ödənilməli olan vergiləri ödədikdə
254. Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?
- hərracı təşkil edən şəxs
 - ✓ məhkəmə icraçıları
 - maliyyə orqanı
 - vergi ödəyicisi
 - vergi orqanı
255. Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?
- ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]
 - ✓ ən yüksək qiymət təklif etmiş
 - aldığıının pulunu köçürmə ilə ödəmiş
 - ən yaxşı qiymət təklif etmiş
 - aldığıının pulunu nağd ödəmiş

256.	Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir? • məhkəmə icraçıları ✓ ixtisaslaşdırılmış təşkilat • məhkəmə nəzarətçiləri • vergi orqanı • istənilən hüquqi şəxs
257.	Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir? • bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir ✓ ən yüksək qiymət təklif etmiş alıcı • ən optimal qiymət təklif etmiş şəxs • ən tez qiymət təklif etmiş alıcı • ən az qiymət təklif etmiş alıcı
258.	Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır? • 0,01 faiz dərəcəsi ilə • 1 faiz dərəcəsi ilə • 0,05 faiz dərəcəsi ilə ✓ faiz hesablanmır • 0,1 faiz dərəcəsi ilə
259.	Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı? • 0,01 faiz dərəcəsi ilə hesablanır ✓ faizlər hesablanmır • 6 ayadək olan dövrədək hesablanmır • 9 ayadək olan dövrədək hesablanmır • 3 ayadək olan dövrədək hesablanmır
260.	Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər? • 1 aydan 6 ayadək ✓ 1 aydan 9 ayadək • 1 aydan 1 ilədək • 1 aydan 1 ilədək • 1 aydan 3 ayadək
261.	Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir? • müddət müəyyən olunmayıb ✓ 30 gün • 15 gün • 5 gün • 10 gün
262.	Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur? • müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir ✓ müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir • inzibati qaydada cərimə edilir • heç bir tədbir görülmür • əmlakı siyahıya alınır

263. Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

- vergi orqanının müəyyən etdiyi qaydada
- Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada
- ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- Vergi ödəyicisinin xahişinə əsasən
- Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada

264. Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilir?

- verginin hesablanmasına əsas olmuş hallar
- ✓ verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
- vergi ödəyicisinin adı və ya obyektin adı
- şikayət etmə qaydası
- verginin ödənilməsi yeri və üsul

265. Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

- öhdəlik yerinə yetirilmir
- ✓ ləğv etmə komissiyası tərəfindən
- öhdəlik bağışlanır
- vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən
- digər şəxslər tərəfindən

266. Vergi öhdəliyi nədir?

- vergi hesablamaq vəzifəsi
- ✓ vergini [o cümlədən cari vergi ödəməsinə], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi
- vergitutma obyekti
- vergitutma bazasını müəyyənləşdirmək
- vergi bəyannaməsi vermək vəzifəsi

267. Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

- gəlir vergisi və mədən vergisi
- ✓ gəlir vergisi və mənfəət vergisi
- sadələşdirilmiş vergi və əmlak vergisi
- ƏDV və aksiz
- mənfəət vergisi və əlavə dəyər vergisi

268. Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

- Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
- ✓ Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına

269. Əlaqəli məlumata əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

- əlaqəli məlumata əsasən hesablanmış vergilər yenidən hesablanmır
- ✓ əlaqəli məlumata əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə
- vergi ödəyicisinin xahişi olduqda
- vergi orqanının məqbul hesab etdiyi hallarda
- mənbəyi məlum olmayan məlumatlar daxil olduqda

270. Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?

- üzvləşmə aktı
 - ✓ məlumat
 - heç nə göndərmir
 - bildiriş
 - xəbərdarlıq
271. Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?
- 2 gün
 - ✓ dərhal
 - 10 gün
 - 5 gün
 - 3 gün
272. Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?
- 5 gün müddətində
 - ✓ sərəncam daxil olan gün
 - 90 gün müddətində
 - 10 gün müddətində
 - 30 gün müddətində
273. Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?
- milli və ya xarici valyutada cari və ya digər hesablarında
 - ✓ yalnız hesablaşma hesabına
 - yalnız digər hesablarına
 - yalnız milli valyutada olan hesablarına
 - yalnız valyuta hesabına
274. Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?
- 30 gün ərzində
 - ✓ sərəncam qaytarılmır
 - 90 gün ərzində
 - 15 gün ərzində
 - 60 gün ərzində
275. Məhkəmənin qərarı əsasında keçirilən hərracda hərracın təşkilatçısı aşağıda göstərilən hansı işləri yerinə yetirməlidir? 1. hərracın gedişində yaranan mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda da hərracı baş tutmuş elan edir 2. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir 3. satışın baş tutub-tutmadığını təsdiq edir 4. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda belə hərracı dayandırmadan sonadək davam etdirir 5. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir
- 1, 3, 4
 - ✓ 2, 3, 5
 - 1, 4, 5
 - 1, 3, 5
 - 2, 4, 5
276. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış mallarla bağlı hansı hərəkətlərə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır? 1. təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində mallar məhv olunduqda 2. özgəninkiləşdirdikdə 3. israf etdikdə 4. 1-ci və 3-cü bəndlərdə göstərilən hallar eyni zamanda baş verdikdə 5. gizlədildikdə və ya dəyişdirildikdə
- 2, 3, 4
 - 1, 3, 5
 - 1, 4, 5
 - ✓ 2, 3, 5
 - 1, 3, 4

277.	Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergitutmanın aşağıdakı hansı elementlərini əsas götürərək hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır? 1. vergi bazasını 2. verginin elastikliyi 3. verginin miqyasını 4. vergi dərəcəsinə 5. vergi güzəştlərini • 2, 3, 4 ✓ 1, 4, 5 • 3, 4, 5 • 1, 3, 5 • 2, 3, 5
278.	Aşağıdakı hansı hallarda vergi orqanları müvəkkil banka yazılı bildiriş göndərməklə həmin bankın xidmət etdiyi hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə qanunvericiliyə uyğun olaraq məlumat almaq hüququna malikdirlər? 1. vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılması aşkar edildikdə 2. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 3. vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisi tərəfindən vergi orqanlarının vəzifəli şəxslərinə sənədlər təqdim edilmədikdə 4. vergi orqanlarının vəzifəli şəxslərinə vergi ödəyicisinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələr] istisna olmaqla] daxil olmağa icazə verildikdə 5. mühasibat və hesabat sənədlərinin məhv olunması [itirilməsi] aşkar edildikdə • 1, 2, 4 ✓ 2, 3, 5 • 1, 4, 5 • 1, 3, 5 • 1, 3, 4
279.	Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergi ödəyicisinin banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarından apardığı əməliyyatlar barədə məlumat almaq hüququ vardır? 1. vergi bəyannamələri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə 2. gəlirlərin və xərclərin uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 3. istənilən halda vergi orqanının təşəbbüsü ilə 4. mühasibat və hesabat sənədlərinin məhv olunması aşkar edildikdə 5. xronometraj metodu ilə müşahidə aparıldıqda • 1, 2, 3 ✓ 1, 2, 4 • 2, 4, 5 • 2, 3, 5 • 1, 3, 5
280.	Vergi orqanı tərəfindən vergi hesabatı aşağıdakı hansı hallardan biri olduqda qəbul edilmir? 1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 2. vergi dövrü əks olunmadıqda; 3. vergi ödəyicisi hesabatı poçt vasitəsilə təqdim etdikdə 4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda 5. vergi ödəyicisinin vergi borcu olduqda • 1, 2, 3 ✓ 1, 2, 4 • 2, 3, 4 • 1, 3, 5 • 1, 3, 5
281.	Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları • 1, 3, 4 ✓ 1, 2, 4, 5 • 3, 4, 5 • 1, 3, 5 • 2, 3, 4, 5
282.	Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat əsasında hesablamaq hüququ vardır? 1. vergi ödəyicisi tərəfindən mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda 2. mühasibat və hesabat sənədləri məhv olunduqda [itirildikdə] 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər müəyyən edilmiş qaydada və müddətdə təqdim edildikdə 4. vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda 5. vergi ödəyicisi tərəfindən mühasibat uçotu müəyyən edilmiş qaydalara uyğun aparıldıqda • 2, 3, 5 ✓ 1, 2, 4 • 1, 3, 5

- 3, 4, 5
• 1, 3, 4
283. Aşağıdakı hansı hallarda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır? 1. vergi ödəyicisinin yaşayış binasına [sahəsinə] daxil olmağa icazə verilmədikdə 2. vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən sonra 5 gün müddətində əsas olmadan təqdim etmədikdə 4. heç bir halda vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ yoxdur 5. vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda 3. səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə
- 1, 3, 4
✓ 2, 3, 5
• 1, 3, 5
• 3, 4, 5
• 1, 4, 5
284. Vergi orqanının vergi ödəyicisinə hesabladığı vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?
- sərbəst auditorun
✓ vergi ödəyicisinin
• məhkəmənin
• mütəxəssislərin
• yuxarı vergi orqanının
285. Vergi ödəyicisinin vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi kimin üzərinə qoyulur?
- məhkəmənin
✓ vergi orqanının
• sərbəst auditorun
• mütəxəssislərin
• vergi ödəyicisinin
286. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə neçə gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər?
- 10 gün
✓ 5 gün
• 1 gün
• 2 gün
• 3 gün
287. Siyahıya alınmış mallar harada məsul saxlamaya qoyulur?
- istənilər yerdə
✓ vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
• yalnız vergi ödəyicisinin razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə
• vergi orqanının müəyyənləşdirdiyi yerdə
• yalnız vergi ödəyicisində
288. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edildikdən sonra artıq ödənilmiş qalan məbləğlər vergi ödəyicisinin yazılı ərizəsinə əsasən neçə gün ərzində vergi ödəyicisinə qaytarılır?
- 15 gün
✓ 45 gün
• 30 gün
• dərhal
• 60 gün
289. Vergilər Nazirliyi rüblər üzrə [dövri olaraq] müddəti uzadılan vergi öhdəliklərinin məbləği barədə hansı icra orqanına məlumat verir?
- Nazirlər Kabinetinə

- ✓ Maliyyə Nazirliyinə
 - Dövlət Gömrük Komitəsinə
 - Dövlət Statistika Komitəsinə
 - İqtisadi İnkişaf Nazirliyinə
290. Vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra neçə il ərzində yenidən hesablamaq hüququ vardır?
- 1 il ərzində
 - ✓ 3 il ərzində
 - 10 il ərzində
 - 15 il ərzində
 - 5 il ərzində
291. Gəlir vergisi və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?
- 3 ayadək
 - ✓ 1 ayadək
 - 6 ayadək
 - 1 ilədək
 - 9 ayadək
292. Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
 - ✓ Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
 - Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində
 - Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün başlanğıcında
 - Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün
293. Siyahıya alınmış əmlakın açıq hərracda satılmasında hərracın sifarişçisi qismində kim çıxış edir?
- hərracı təşkil edən şəxs
 - ✓ məhkəmə icraçıları
 - maliyyə orqanı
 - vergi ödəyicisi
 - vergi orqanı
294. Hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?
- ən yaxşı qiymət təklif etmiş
 - aldığı pulunu köçürmə ilə ödəmiş
 - ✓ ən yüksək qiymət təklif etmiş
 - aldığı pulunu nağd ödəmiş
 - ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]
295. Məhkəmənin qərarı əsasında əmlakın hərracda satışı zamanı hərracın təşkilatçısı qismində kim çıxış edir?
- məhkəmə icraçıları
 - ✓ ixtisaslaşdırılmış təşkilat
 - məhkəmə nəzarətçiləri
 - vergi orqanı
 - istənilən hüquqi şəxs
296. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan hərracda satışı zamanı kim həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?
- bu zaman əmlak üzərində mülkiyyət hüququ dəyişmir
 - ✓ ən yüksək qiymət təklif etmiş alıcı
 - ən optimal qiymət təklif etmiş şəxs

- ən tez qiymət təklif etmiş alıcı
 - ən az qiymət təklif etmiş alıcı
- 297.** Vergi ödəyicisinin pul vəsaitləri siyahıya alınarkən siyahıya alındığı gündən sonra hansı müddət ərzində müvafiq büdcə hesabına depozitə qoyulur?
- 3 gündən gec olmayaraq
 - ✓ sonrakı iş günündən gec olmayaraq
 - 10 gündən gec olmayaraq
 - 15 gündən gec olmayaraq
 - 5 gündən gec olmayaraq
- 298.** Vergini birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduğu halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılarkən faiz hansı dərəcə ilə hesablanır?
- 0,01 faiz dərəcəsi ilə
 - ✓ faiz hesablanmır
 - 0,05 faiz dərəcəsi ilə
 - 1 faiz dərəcəsi ilə
 - 0,1 faiz dərəcəsi ilə
- 299.** Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıldıqda, həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanırmı?
- 0,01 faiz dərəcəsi ilə hesablanır
 - ✓ faizlər hesablanmır
 - 6 ayadək olan dövrədək hesablanmır
 - 9 ayadək olan dövrədək hesablanmır
 - 3 ayadək olan dövrədək hesablanmır
- 300.** Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə, yaxud verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflası uğramaq təhlükəsi olduqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən edilmiş müddətdən daha hansı gec müddətə dəyişdirilə bilər?
- 1 aydan 6 ayadək
 - ✓ 1 aydan 9 ayadək
 - 1 aydan 1 ilədək
 - 1 aydan 1 ilədək
 - 1 aydan 3 ayadək
- 301.** Vergi orqanı neçə gün müddətində vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə müraciətinə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir?
- müddət müəyyən olunmayıb
 - ✓ 30 gün
 - 15 gün
 - 5 gün
 - 10 gün
- 302.** Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?
- müddət müəyyən olunmayıb
 - ✓ 5 il
 - 3 il
 - 2 il
 - 1 il
- 303.** Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra neçə il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmaq hüququna malikdir?
- müddət müəyyən olunmayıb

- ✓ 3 il
- 5 il
- 2 il
- 1 il

304. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış [yenidən hesablanmış] məbləğini neçə il ərzində tutmaq hüququna malikdirlər?

- müddət müəyyən olunmayıb
- ✓ 5 il
- 3 il
- 2 il
- 1 il

305. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?

- müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir
- ✓ müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir
- inzibati qaydada cərimə edilir
- heç bir tədbir görülmür
- əmlakı siyahıya alınır

306. Vergilərin müəyyən edilmiş ödənilmə müddəti hansı qaydada dəyişdirilə bilər ?

- Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada
- ✓ Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- Vergi ödəyicisinin xahişinə əsasən
- vergi orqanının müəyyən etdiyi qaydada
- Nazirlər kabineti tərəfindən müəyyən edilmiş qaydada

307. Aşağıdakı hansı məlumat vergilərin hesablanması barədə bildirişdə göstərilir?

- verginin hesablanmasına əsas olmuş hallar
- ✓ verginin hesablanmasını aparan vəzifəli şəxsin adı
- vergi ödəyicisinin adı və ya obyektin adı
- şikayət etmə qaydası
- verginin ödənilmə yeri və üsul

308. Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilir?

- vergi ödəyicisinin adı və ya obyektin adı
- ✓ tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği
- verginin ödənilmə yeri və üsul
- verginin hesablanmasına əsas olmuş hallar
- verginin ödənilmə müddətləri

309. Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

- öhdəlik yerinə yetirilmir
- ✓ ləğvetmə komissiyası tərəfindən
- öhdəlik bağışlanır
- vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən
- digər şəxslər tərəfindən

310. Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

- vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
- ✓ vergilər ödənildikdə
- hüquqi şəxs müflis olduqda

- vergi ödəyicisinin xahişi olduqda
- vergi ödəyicisi olan fiziki şəxs köçdükdə

311. Vergi öhdəliyi nədir?

- vergi hesablamaq vəzifəsi
- ✓ vergini [o cümlədən cari vergi ödəməsinə], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi
- vergitutma obyektə
- vergitutma bazasını müəyyənləşdirmək
- vergi bəyannaməsi vermək vəzifəsi

312. Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

- gəlir vergisi və mədən vergisi
- ✓ gəlir vergisi və mənfəət vergisi
- sadələşdirilmiş vergi və əmlak vergisi
- ƏDV və aksiz
- mənfəət vergisi və əlavə dəyər vergisi

313. Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

- dəqiqləşdirməyə icazə verilmir
- növbəti hesabat veriləndə
- səyyar vergi yoxlaması başlanan zaman
- istənilən vaxt
- ✓ səyyar vergi yoxlamasının başladığı günədək

314. Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

- Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına
- ✓ Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına
- Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına

315. Əlaqəli məlumata əsasən hesablanmış vergilər hansı hallarda yenidən hesablanır?

- əlaqəli məlumata əsasən hesablanmış vergilər yenidən hesablanmır
- ✓ əlaqəli məlumata əsasən hesablanmış vergilərə dair bəyannamə təqdim edildikdə
- vergi ödəyicisinin xahişi olduqda
- vergi orqanının məqbul hesab etdiyi hallarda
- mənbəyi məlum olmayan məlumatlar daxil olduqda

316. Muzdlarla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq mümkün olmadıqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə, gəlir vergisi necə hesablanır?

- vergi ödəyicisinin məlumatı əsasında
- ✓ ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında
- ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı əsasında
- əldə edilən istənilən məlumat əsasında
- gəlir vergisi hesablanmır

317. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

- statistika orqanlarının məlumatları əsasında
- ✓ analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında
- əldə edilən istənilən məlumat əsasında
- maliyyə orqanlarının məlumatları əsasında
- kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında

- 318.** Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə göndərir?
- heç nə göndərmir
 - üzləşmə aktı
 - xəbərdarlıq
 - ✓ məlumat
 - bildiriş
- 319.** Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi ödəyicisinə məlumat göndərir?
- 2 gün
 - 3 gün
 - 5 gün
 - 10 gün
 - ✓ dərhal
- 320.** Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?
- 5 gün müddətində
 - 10 gün müddətində
 - 90 gün müddətində
 - ✓ sərəncam daxil olan gün
 - 30 gün müddətində
- 321.** Sərəncam vergi ödəyicisinin bankda və ya digər kredit təşkilatlarında olan hansı hesablarına verilir?
- yalnız digər hesablarına
 - yalnız milli valyutada olan hesablarına
 - milli və ya xarici valyutada cari və ya digər hesablarında
 - yalnız valyuta hesabına
 - ✓ yalnız hesablaşma hesabına
- 322.** Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?
- 30 gün ərzində
 - 15 gün ərzində
 - 90 gün ərzində
 - ✓ sərəncam qaytarılmır
 - 60 gün ərzində
- 323.** Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?
- 3 gün müddətində
 - dərhal
 - 2 gün müddətində
 - ✓ 5 gün müddətində
 - məhdudiyyət qoyulmur
- 324.** Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən [Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla] mənfəət vergisi tutulurmu?
- 25 faiz dərəcəsi ilə vergi tutulur
 - ✓ Vergi tutulmur
 - Xərclər çıxılmadan vergi tutulur
 - Ödəmə mənbəyində 14 faiz
 - Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur

325. Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa digər gəlirləri hansı dərəcə ilə mənfəət vergisinə cəlb olunur?
- 22 faiz
 - ✓ vergi tutulmur
 - 10 faiz
 - 14 faiz
 - 15 faiz
326. Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?
- ✓ 0.2
 - 0.22
 - 0.3
 - 0.25
 - 0.18
327. Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir?
- ümumi gəliri
 - ✓ mənfəəti
 - yalnız aldığı dividend və faizlərin məbləği
 - gəlir və xərcləri
 - ümumi dövriyyəsi
328. Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir?
- Yalnız rezident müəssisələr
 - ✓ Rezident və qeyri-rezident müəssisələr
 - Rezident müəssisələr və fiziki şəxslər
 - Rezident və qeyri-rezident fiziki şəxslər
 - Rezident və qeyri-rezident müəssisələr, fiziki şəxslər
- Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır?
1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]
2. I və II qrup müharibə əlilləri
3. I və II qrup əlillər [müharibə əlillərindən başqa]
4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]
5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
- 329.
- 1, 3, 5
 - ✓ 1, 4, 5
 - 2, 4, 5
 - 2, 3, 5
 - 2, 3, 4
330. Müharibə veteranı adı almış şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirin hansı məbləğindən vergi tutulur?
- şərti maliyyə vahidinin 300 misindən çox olan hissəsindən
 - ✓ 400 manatdan çox olan hissəsindən
 - bütün məbləğdən vergi tutulmur
 - 200 manatdan çox olan hissəsindən
 - gəlirin 50 faizindən
331. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?

- gəlirin 50 faizindən vergi tutulur
 - ✓ 400 manatdan çox olan hissəsindən
 - 200 manatdan çox olan hissəsindən
 - 1000 manatdan çox olan hissəsindən
 - vergi tutulmur
- 332.** Mühəribə əlillərinin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
- bütün məbləğdən vergi tutulmur
 - ✓ 400 manatdan çox olan hissəsindən
 - 100 manatdan çox olan hissəsindən
 - 1000 manatdan çox olan hissəsindən
 - gəlirin 30 faizi vergiyə cəlb olunur
- 333.** Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?
- 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - ✓ vergidən azaddır
 - birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur
 - mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - tam məbləğdə vergi tutulur
- 334.** Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
- vergi tutulmur
 - ✓ mükafatların 4000 manatdan çox olan hissəsindən vergi tutulur
 - mükafatın 35 faizi vergiyə cəlb olunur
 - mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - mükafatların şərti maliyyə vahidinin 2000 mislindən çox olan hissəsindən vergi tutulur
- 335.** Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?
- mükafatın 50 faizi vergiyə cəlb olunur
 - ✓ əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
 - əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
 - əşya şəklində olan mükafatın 20000 manatdan çox olan hissəsindən vergi tutulur
 - əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
- Aşağıdakı hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir?
- 336.**
1. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir
 2. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir [təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə] — əmək haqqından başqa.
 3. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
 4. əmlakın icarəyə verilməsindən gəlir
 5. faiz gəliri
- 1, 3, 4
 - ✓ 2, 4, 5
 - 2, 3, 4
 - 1, 3, 5
 - 1, 4, 5
- Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?
- 337.**
1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir
 3. həyatın yığıcı sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
 4. dividend
 5. işçinin xərclərinin əvəzi ödənilməyi halda, ödənen vəsaitin məbləği
- 1, 4, 5
 - ✓ 1, 3, 4
 - 2, 4, 5

- 1, 3, 5
- 2, 3, 4

338. Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- ✓ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
- dividend gəliri
- əmlakın icarəyə verilməsindən gəlir

339. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- heç biri
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- faiz gəliri
- ✓ sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- dividend gəliri

340. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- ✓ sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
- faiz gəliri
- dividend gəliri
- əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir

341. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansı gəlirlərdən ibarətdir?

- yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
- ✓ sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən
- belə bir bölgü nəzərdə tutulmayıb
- ümumi və xüsusi gəlirlərdən
- yalnız qeyri- sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən

Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir?

- 342.**
1. işçinin xərclərinin əvəzi ödənilməsi halda ödənilən vəsaitin məbləği
 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği
 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir
 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları
 5. dividend

- 1, 2, 3
- ✓ 1, 2, 4
- 3, 4, 5
- 1, 3, 5
- 2, 3, 4

343. İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ muzdlu işlə əlaqədar alınan gəlirdir?

- ssudanın tam məbləği
- ✓ bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
-) bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
- bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin hasili
- bu halda muzdlu işlə əlaqədar gəlir yaranmır

- Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir?
- 344.
1. muzzdlu işlə əlaqədar əldə edilən gəlir
 2. faktiki ezamiyyə xərcləri
 3. muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər
- 1, 2, 3
- ✓ 1, 3, 4
- 3, 4, 5
- 1, 3, 5
- 2, 3, 4
345. Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir?
- vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- ✓ vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğin cəmindən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir.
346. Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?
- vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
- ✓ vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı
- vergi ödəyicisinin 17 yaşlı uşağı
- vergi ödəyicisinin gündüz təhsil alan 20 yaşı olan uşağı
- vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı
347. Vergi ödəyicisinin azı neçə il yaşadığı əsas yaşayış yeri olan daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən azaddır?
- 2 il
- 4 il
- 1 il
- ✓ 3 il
- 5 il
348. Fiziki şəxsin əsas iş yerində hər hansı muzzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
- 360 manat
- ✓ ölkə üzrə yaşayış minimumunun 12 misli
- heç bir güzəşt tətbiq olunmur
- minimum əmək haqqının 2 misli
- minimum əmək haqqının 12 misli
349. Fiziki şəxsin əsas iş yerində hər hansı muzzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
- minimum əmək haqqının 12 misli
- ✓ ölkə üzrə yaşayış minimumunun 1 misli
- 30 manat
- minimum əmək haqqının 1 misli
- heç bir güzəşt tətbiq olunmur
350. Miraslar vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?

- 2000 manatdan çox olan hissəsindən
- ✓ vergidən azaddır
- şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən
- 20000 manatdan çox olan hissəsindən
- 200 manatdan çox olan hissəsindən

351. Hədiyyələrin hansı məbləğindən gəlir vergisi tutulur?

- tam məbləğindən
- ✓ 1000 manatdan çox olan hissəsindən
- 20000 manatdan çox olan hissəsindən
- 10000 manatdan çox olan hissəsindən
- 2000 manatdan çox olan hissəsindən

352. İki və ya daha çox yerdə mizdlə işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir?

- hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir
- əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir
- ✓ hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir
- hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir
- ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir

353. Əmanətlərin Sığortalıması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 35 faiz
- ✓ vergi tutulmur
- 22 faiz
- 25 faiz
- 10 faiz

354. Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir?

- 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
- ✓ vergiyə cəlb edilmir
- 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur
- 2000 manatdan artıq olan hissəsindən vergi tutulur
- 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir

355. İllik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- 35 faiz
- ✓ 14 faiz
- 4200 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
- 25 faiz
- 4200manat + 1000 manatdan çox olan məbləğin 35 faizi

356. İllik gəlirinin məbləği 30.000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ?

- 20 faiz
- ✓ 25 faiz
- 45 faiz
- 35 faiz
- 30 faiz

357. Aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

- 35 faiz
- ✓ 14 faiz
- 350 manat + 1000 manatdan çox olan məbləğin 20 faizi

- 350 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
- 350 manat + 1000 manatdan çox olan məbləğin 25 faizi

358. Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?

- 14 faiz
- ✓ 25 faiz
- 30 faiz
- 35 faiz
- 20 faiz

359. Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- royalti
- ✓ muzdlu işlə əlaqədar ödənilən əmək haqqı
- dividend
- icarə haqqı
- faiz gəliri

360. Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir?

- sahibkarlıq fəaliyyətindən gəlirə
- ✓ gəlirə daxil deyildir
- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- digər gəlirə
- muzdlu işlə əlaqədar alınan gəlirə

361. İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir?

- gəlirə aid deyildir
- ✓ muzdlu işlə əlaqədar alınan gəlirə
- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- digər gəlirə
- sahibkarlıq fəaliyyətindən gəlirə

362. İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir?

- sahibkarlıq fəaliyyətindən gəlirə
- ✓ muzdlu işlə əlaqədar alınan gəlirə
- həmin məbləğ vergi tutulan gəlirə aid edilmir
- digər gəlirə
- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə

363. Hansı gəlir muzdlu işlə əlaqədar alınan gəlirə aid deyildir?

- əmək haqqı
- ✓ faiz gəliri
- muzdlu işdən alınan hər hansı ödəmə və ya fayda
- işə götürən tərəfindən ödənilən sığorta haqları
- işə götürən tərəfindən verilən maddi yardım

364. Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- yalnız rezident fiziki şəxslər
- ✓ rezident və qeyri-rezident fiziki şəxslər
- fərdi sahibkarlar
- fiziki və hüquqi şəxslər
- yalnız qeyri-rezident fiziki şəxslər

365. Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisində aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş faiz hansı qaydada [müddətdə]tətbiq edilir?
- ✓ 1 ildən çox olmamaq şərti ilə
 - 3 aydan çox olmamaq şərti ilə
 - 5 aydan çox olmamaq şərti ilə
 - 6 aydan çox olmamaq şərti ilə
 - 2 ildən çox olmamaq şərti ilə
366. Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisi tərəfindən mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür?
- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,01 faizi məbləğində faiz tutulur
 - vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur
 - heç bir məsuliyyət tədbiri görülmür
 - ✓ vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
 - vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
367. Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra hansı müddətdə cari vergi ödəmələrini [mənfəət, gəlir] aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər?
- ✓ 15 gün müddətində
 - 10 gün müddətində
 - 7 gün müddətində
 - 20 gün müddətində
 - 1 ay müddətində
368. Aşağıda göstərilən hansı şəxslər [vergi agentləri] ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar ?
1. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə [işlərə] görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar
 2. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, icarə haqqı ödəyən fiziki şəxslər
 3. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar
 4. dövlət sosial təminat sistemi vasitəsilə pensiyalar ödəyən şəxslər
 5. digər şəxslərə pensiya ödəyən fiziki şəxslər və ya sahibkarlar
- 2, 3, 4
 - 1, 2, 3
 - ✓ 1, 3, 5
 - 3, 4, 5
 - 2, 4, 5
369. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilərmi?
- bəyannamə verə bilər, lakin vəsaitlərin qaytarılması haqqında tələb irəli sürə bilməz
 - bəyannamə verə bilməz
 - ✓ bəyannamə verə bilər
 - Maliyyə Nazirliyinin razılığı ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
 - yalnız Vergilər Nazirliyinin icazəsi ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
370. Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır ?
1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi
 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması
 3. hüquqi şəxsin ləğvi
 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi
 5. ayırma yolu ilə yeni şəxs yaradılması
- 2, 3, 4
 - 1, 3, 5

- 1, 4, 5
- ✓ 1, 2, 5
- 1, 2, 3

Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinzi sayılır?

371.

1. lizinzi müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu halda
2. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olduğu halda
3. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda
4. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda
5. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin 75 faizindən aşağı olduğu halda

- 2, 3, 5
- 1, 2, 4
- ✓ 3, 4, 5
- 1, 2, 3
- 1, 3, 5

372.

Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır?

- istənilən vaxt
- müqavilə ilə nəzərdə tutulduğu vaxt
- işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyinin yarandığı vaxt
- ✓ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxt
- ödəmə tapşırığının banka təqdim edildiyi vaxt

373.

Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin:

1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər
2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər
3. dövryyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər
4. fərdi istehlaka çəkilən xərclər
5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər

- 1, 2, 3
- 3, 4, 5
- 1, 3, 5
- 2, 4, 5
- ✓ 1, 2, 4

374.

Hüquqi şəxslər mənfəət vergisi bəyannaməsini nə vaxt vergi orqanına təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- ✓ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq

375.

Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
- ✓ hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq

376.

Rezident fiziki şəxslər illik gəlir vergisi bəyannaməsini nə vaxt təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq

- ✓ hesabət ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
 - hesabət ilindən sonrakı ilin aprel ayının 1-dən gec olmayaraq
377. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?
- gəlirin faktiki əldə edildiyi vaxt
 - ödəmənin həyata keçirildiyi vaxt
 - vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt
 - ✓ xərcin faktiki çəkildiyi vaxt
 - öhdəliyin yarandığı vaxt
378. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə xidməti həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?
- ✓ 6 faiz
 - 5 faiz
 - 4 faiz
 - 12 faiz
 - 15 faiz
379. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur?
- 12 faiz
 - 15 faiz
 - 5 faiz
 - ✓ 10 faiz
 - 14 faiz
380. Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?
- 15 faiz
 - 10 faiz
 - 20 faiz
 - vergi tutulmur
 - ✓ 14 faiz
381. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur ?
- ümumi qaydada vergi tutulur
 - 20 faiz
 - 10 faiz
 - ✓ ödəmə mənbəyində vergi tutulmur
 - 14 faiz
382. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?
- 15 faiz
 - 20 faiz
 - 22 faiz
 - vergi tutulmur
 - ✓ 14 faiz
383. Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur?
- 15 faiz
 - 14 faiz
 - 5 faiz
 - ✓ 10 faiz
 - 24 faiz

384. Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi neçə ilədək davam edən sonrakı dövrlərə keçirilir?

- 2 ilədək
- 4 ilədək
- 1 ilədək
- ✓ 5 ilədək
- 3 ilədək

385. Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?

- 1.0
- 5.0
- 3.0
- ✓ 3.0
- 2.0

386. Ödənilmiş maliyyə sanksiyaları hansı qaydada gəlirdən çıxılır?

- tam məbləğdə gəlirdən çıxılır
- ✓ gəlirdən çıxılmır
- vergi tutulan mənfəətin azaldılmasına aid edilir
- 20 faiz məbləğində gəlirdən çıxılır
- 50 faiz məbləğində gəlirdən çıxılır

387. Aşağıdakı hansı vergilərin gəlirdən çıxılmasına yol verilmir ?

- torpaq vergisi və mənfəət vergisinin
- ✓ gəlir vergisi və mənfəət vergisinin
- mədən vergisi və ƏDV-nin
- yol vergisi və akcizlərin
- gəlir vergisi və əmlak vergisinin

388. Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir?

- ilin sonuna qalıq dəyərinin 3 %
- ✓ ilin sonuna qalıq dəyərinin 5 %
- ilin sonuna qalıq dəyərinin 9 %
- ilin sonuna qalıq dəyərinin 2 %
- ilin sonuna qalıq dəyərinin 7 %

389. Maşınlar, avadanlıqlar üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- ilin sonuna qalıq dəyərinin 8 %
- ✓ ilin sonuna qalıq dəyərinin 5 %
- ilin sonuna qalıq dəyərinin 4 %
- ilin sonuna qalıq dəyərinin 3 %
- ilin sonuna qalıq dəyərinin 6 %

390. Binalar, tikintilər və qurğular üçün təmirlə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

- 3 faiz
- ✓ 2 faiz
- 5 faiz
- 0 faiz
- 4 faiz

391. Hesablama texnikası üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- 4 faiz
- 3 faiz
- ✓ 5 faiz
- 2 faiz
- 0 faiz

392. Qurğular üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?

- 3 faiz
- ✓ 2 faiz
- 0 faiz
- 4 faiz
- 5 faiz

393. Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- təmir xərcləri gəlirdən çıxılmır
- ✓ təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
- heç bir hədd qoyulmadan gəlirdən çıxılır
- vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
- təmir xərclərinin 50 faizi gəlirdən çıxılır

394. İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 7 faiz
- ✓ illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
- 20 faiz
- illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
- 10 faiz

395. İstifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 7 faiz
- ✓ 10 faiz
- 25 faiz
- 0.15
- 20 faiz

396. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 7 faiz
- ✓ 25 faiz
- amortizasiya olunmur
- 0.15
- 20 faiz

397. İş heyvanları üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 7 faiz
- ✓ 20 faiz
- 20 faiz
- 0.15
- 25 faiz

398. Binalar, tikintilər və qurğular üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 10 faiz
- ✓ 7 faiz

- 25 faiz
 - 0.15
 - 20 faiz
- 399.** Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir
- 0.2
 - ✓ həmin aktivlər amortizasiya olunmur
 - 0.25
 - 0.15
 - 0.1
- 400.** İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir?
- 7 faizədək
 - ✓ amortizasiya olunmur
 - 20 faizədək
 - 15 faizədək
 - 10 faizədək
- 401.** Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır?
- normadan artıq xərclərin 50 faizi çıxılır
 - ✓ gəlirdən çıxılmır
 - gəlirdən çıxılır
 - vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - normadan artıq xərclərin 20 faizi çıxılır
- 402.** Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?
- ümumi qaydada gəlirdən çıxılır
 - ✓ gəlirdən çıxılmır
 - ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
 - vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
- 403.** Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?
- xərclərin 50 faizi gəlirdən çıxılır
 - ✓ gəlirdən tam həcmdə çıxılır
 - ancaq sosial xərclər çıxılır
 - vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
 - ancaq əyləncə xərcləri çıxılır
- 404.** Hesabat dövründə vergi tutulan dövryyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan neçə gün ərzində qaytarılır?
- 45 gün
 - ✓ 20 gün
 - 3 ay
 - 10 gün
 - 1 ay
- 405.** Quş ətinin satışı hansı müddətdə ƏDV-dən azaddır?
- 2018-ci il yanvarın 1-dən 3 il
 - ✓ 2017-ci il yanvarın 1-dən 3 il müddətinə
 - 1 il

- 5 il
 - 2016-cı il yanvarın 1-dən 3 il
406. Aşağıda göstərilən hansı məlumatlar vergi hesab-fakturasında əks etdirilir?1. vergi ödəyicisinin və alıcının [sifarişçinin] adı və eyniləşdirmə nömrəsi;2. vergi ödəyicisinin və alıcının hesablaşma və bankda olan digər hesablarının nömrələri4. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği və vergi hesab-fakturasının verilmə tarixi;5. vergi ödəyicisinin nizamnamə fondunda olan kapitalının həcmi3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;
- 2, 3, 4
 - ✓ 1, 3, 4
 - 1, 3, 5
 - 1, 4, 5
 - 1, 2, 5
407. ƏDV-dən azad olunan əməliyyatları göstərin:1. milli və ya xarici valyutanın [numizmatika məqsədlərindən başqa], həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi;2. kütləvi informasiya vasitələrinin reklam xidmətləri;3. hüquqi şəxslərin əmlakının icarəyə verilməsindən alınan icarə haqqları;4. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması;5.dəfn və qəbiristanlığın mərasim xidmətləri.
- 1, 2, 3
 - ✓ 1, 4, 5
 - 1, 3, 5
 - 1, 3, 4
 - 3, 4, 5
408. ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür?
- təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri
 - ✓ vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]
 - təqdim edilən malın [işin, xidmətin]alıcı tərəfindən ödənilən dəyəri
 - vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmamaqla]
 - təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri
409. ƏDV üzrə vergitutma obyektı olan əməliyyatları göstərin:1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi;2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması;3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması;4. ƏDV qeydiyyatının ləğvəmə vaxtı sahiblikdə qalan mallar 5. Azərbaycan Respublikasının hüddudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi
- ✓ 1, 2, 4
 - 1, 2, 5
 - 1, 3, 5
 - 3, 4, 5
 - 2, 3, 4
410. Əlavə dəyər vergisinin ödəyicilərini göstərin:1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.2. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.3. Dövryyəindən asılı olmayaraq istənilən şəxslər ƏDV ödəyicisidir.4. Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləridir.5. Dövryyəindən asılı olmayaraq qeyri-rezidentlərin daimi nümayəndəlikləri ƏDV ödəyicisidir.
- 2, 3, 4
 - ✓ 1, 2, 4
 - 3, 4, 5
 - 1, 3, 5
 - 1, 2, 5
411. ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır?
- vergi orqanları və onların vəzifəli şəxsləri
 - ✓ vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
 - maliyyə orqanları və onların vəzifəli şəxsləri
 - vergi ödəyiciləri və onun ailə üzvləri
 - gömrük orqanları və onların vəzifəli şəxsləri

- 412.** Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır?
- Bələdiyyələr tərəfindən
 - ✓ Gömrük orqanları tərəfindən
 - Məhkəmə orqanları tərəfindən
 - maliyyə orqanları tərəfindən
 - Vergi orqanları tərəfindən
- 413.** ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - ✓ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- 414.** İşlər [xidmətlər] bilavasitə daşınmaz əmlakla bağlı olduqda, ƏDV məqsədləri üçün işlərin görüldüyü, yaxud xidmətlərin göstərildiyi yer hansı yer sayılır?
- işləri görən və xidmətləri göstərən şəxsin fəaliyyət göstərildiyi yer
 - ✓ daşınmaz əmlakın olduğu yer
 - işləri görən şəxsin qeydiyyatda olduğu yer
 - ƏDV-nin ödənilməsi yeri
 - işlərin və xidmətlərin alıcısının yerləşdiyi yer
- 415.** Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?
- daşınmanın başa çatdırıldığı vaxt
 - ✓ daşınmanın başlandığı vaxt
 - daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə
 - ƏDV-nin ödənilməsi vaxtı
 - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
- 416.** Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcudur?
- Mal təqdim edildikdən dərhal sonra
 - ✓ 5 gündən gec olmayaraq
 - 15 gündən sonra
 - 10 gündən sonra
 - 3 gündən tez olmayaraq
- 417.** Metropolitəndə sərnişin daşıma xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir?
- 20 faiz dərəcə ilə
 - ✓ ƏDV-dən azaddır
 - sıfır [0] dərəcə ilə
 - ƏDV-yə qismən cəlb olunur
 - 18 faiz dərəcə ilə
- 418.** Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilərkən bu əməliyyatın ƏDV tutulan əməliyyat sayılmaması üçün təqdim edən və alan tərəflər vergi orqanına neçə gün ərzində müraciət etməlidirlər?
- təqdim edilmədən sonra 15 gündən gec olmayaraq
 - ✓ təqdim edilmədən sonra 10 gündən gec olmayaraq
 - təqdim edilmədən sonra 30 gündən gec olmayaraq
 - vergi orqanına müraciətin edilməsinə ehtiyac yoxdur
 - təqdim edilmədən sonra 5 gündən gec olmayaraq

- 419.** Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövrüyyə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabinetinin] müəyyən etdiyi əmsallar hansı məbləğə tətbiq edilməklə hesablanır?
- 235 manat
 - ✓ 225 manat
 - şərti maliyyə vahidinin 12 mislinə
 - 250 manat
 - 215 manat
- 420.** ƏDV tutulan əməliyyatı göstərin:
- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
 - ✓ vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
 - Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi
 - tranzit yük daşınması qaydasında malların Azərbaycan Respublikası ərazisinə buraxılması
 - kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövrüyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
- 421.** Əlavə dəyər vergisi nədir?
- vergi tutulan dövrüyyədən hesablanan vergi
 - ✓ vergi tutulan dövrüyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
 - vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği
 - vergi tutulan dövrüyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
 - vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən vergi
- 422.** ƏDV üzrə hesabat dövrü nə sayılır?
- rüb
 - təqvim ili
 - hesabat dövrü müəyyənəşdirilməyib
 - ✓ təqvim ayı
 - hesabat ili
- 423.** Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?
- 15 gün
 - ✓ 30 gün
 - 2 gün
 - 10 gün
 - 7 gün
- 424.** Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin nağd ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verirmi?
- əsas vermir
 - ✓ əsas verir
 - yalnız idxalda ƏDV-nin nağdsız ödənildiyini göstərən idxal sənədləri verginin əvəzləşdirilməsinə əsas verir
 - ödənişin formasından asılı olaraq əsas verir
 - ödənişin formasından asılı olmayaraq əsas vermir
- 425.** Qəbzələr, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi?

- yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
 - ✓ əsas vermir
 - yalnız qəbzlər əsas verir
 - qismən əsas verir
 - əsas verir
426. Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?
- 7.0
 - ✓ 5.0
 - 10.0
 - 20.0
 - 3.0
427. Hansı şəxslərin ƏDV hesab-fakturasını vermək hüququ vardır ?
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
 - ✓ ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
 - ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin
 - sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
428. Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?
- yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] dəyərinə görə
 - ✓ vergi tutulan əməliyyatların ümumi dəyərinə görə
 - hesab-faktura vermədən aparılan əməliyyatların dəyərinə görə
 - gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla
 - təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdim etmə qiymətləri arasındakı fərqə görə
429. ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?
- 15 faiz
 - ✓ 18 faiz
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - sıfır [0] faiz
430. Malların ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?
- Malların ixracı vergidən azaddır
 - ✓ Sıfır [0] dərəcə ilə
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - 18 faiz
431. Xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur?
- ƏDV-dən azaddır
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - 18 faiz
 - ✓ Sıfır [0] dərəcə ilə
 - 20 faiz
432. Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?
- ƏDV-dən azaddır

- ✓ 18 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - 15 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur
- 433.** Pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi və qaytarılması əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?
- sıfır [0] dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur
 - ✓ əlavə dəyər vergisindən azaddır
 - əməliyyatın tam məbləği vergiyə cəlb olunur
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - əməliyyatın 50 faizi vergiyə cəlb olunur
- 434.** İnvestisiya fondlarının idarə olunması ilə bağlı xidmətlər hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?
- Sıfır [0] dərəcə
 - ✓ ƏDV-dən azaddır
 - 20 faiz
 - bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə
 - 18 faiz
- 435.** Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmi?
- vergi orqanı tərəfindən müəyyən edilir
 - ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
 - ✓ vergi tutulan əməliyyat kimi baxılmır
 - sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır
 - vergi tutulan əməliyyat kimi baxılır
- 436.** Vergi ödəyicisinin qeydiyyatı ləğv edildisə, onun sahibliyində qalan mallar nə vaxt vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir?
- qeydiyyatın ləğv edildiyi aydan sonrakı ayın 1-dən
 - ✓ qeydiyyatın ləğv edildiyi vaxtdan
 - vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mal kimi sayılmır
 - qeydiyyatın ləğv edildiyi ayın son günündən
 - qeydiyyatın ləğv edildiyi rübdən sonra gələn ayın 1-dən
- 437.** Vergi ödəyicisinin qeydiyyatı ləğv edildisə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilirmi?
- əlavə dəyər vergisinə cəlb edilmir
 - ✓ əlavə dəyər vergisinə cəlb edilir
 - əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
 - qismən cəlb edilir
 - əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
- 438.** ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?
- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
 - ✓ qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün
 - vergi orqanı tərəfindən müəyyənləşdirilən gün
 - qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın son gününədək
 - qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
- 439.** Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 60000 100000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər?
- 3 il

- ✓ 1 il
 - il yarım
 - 4 il
 - 2 il
- 440.** Vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb olunan əməliyyatlar dayandırıldıqda əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir?
- ərizənin verildiyi andan sonrakı hesabat dövrünün birinci günündə
 - ✓ əməliyyatın tam dayandırıldığı gündən
 - əməliyyatın dayandırıldığı andan sonrakı hesabat dövrünün birinci günündə
 - vergi orqanının müəyyən etdiyi vaxtdan
 - ərizədə göstərilən tarixdən
- 441.** Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir?
- qeydiyyata alınmadan imtina barədə bildiriş
 - ✓ ƏDV ödəyicilərinin reyestrindən çıxarış
 - rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt
 - şəxsi hesab vərəqəsindən çıxarış
 - qeydiyyat bildirişi
- 442.** Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir?
- qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
 - ✓ ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
 - ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən
 - vergi orqanında qeydiyyatda olmayan
 - qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
- 443.** ƏDV-nin ödəyicilərinin reyestri hansı orqan tərəfindən aparılır?
- dövlət gömrük orqanı
 - ✓ dövlət vergi orqanı
 - Dövlət Statistika Komitəsinin
 - maliyyə orqanı
 - heç bir orqan tərəfindən aparılmır
- 444.** ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə ona hansı sənəd verilir?
- vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin dublikatı verilir
 - ✓ vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir
 - vergi ödəyicisi məsuliyyətə cəlb olunur
 - vergi ödəyicisinin müraciəti əsasında ona yeni bildiriş verilir
 - heç bir sənəd verilmir
- 445.** ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir?
- Maliyyə Nazirliyinin
 - ✓ Vergilər Nazirliyinin
 - Dövlət Gömrük Komitəsinin
 - Dövlət Statistika Komitəsinin
 - Nazirlər Kabinetinin
- 446.** Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox artıq olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?
- 90000 manatdan
 - ✓ 120000 200000 manatdan

- 45000 manatdan
- 150000 manatdan
- 22500 manatdan

447. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən şəxs hansı vaxtdan etibarən vergi ödəyicisi olur?

- qeydiyyatda dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən
- ✓ qeydiyyatın qüvvəyə mindiyi andan
- qeydiyyatın qüvvəyə mindiyi vaxtdan sonrakı hesabat dövrünün başlanğıcından
- vergi ödəyicisinin müəyyən etdiyi vaxtdan
- vergi orqanının müəyyən etdiyi vaxtdan

448. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, aksiz bəyannaməsi vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

- 40 gün
- ✓ 30 gün
- 60 gün
- 45 gün
- 20 gün

449. Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?

- həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
- həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
- həmin əməliyyatlar aparıldıqdan sonra 10 gün müddətində
- həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
- ✓ həmin əməliyyatların aparıldığı vaxt

450. Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 4000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 manat
- 1300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat
- 300 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
- 3400 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 3 8 manat
- ✓ 1900 manat + mühərrikinin həcmnin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 4 manat

451. Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 3000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1 manat
- 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2,5 manat
- mühərrikinin həcmnin hər kub santimetri üçün hər kub santimetrinə görə 1 manat
- ✓ 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 1,5 3 manat
- 400 manat + mühərrikinin həcmnin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrinə görə 2 manat

452. Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,25 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 1,15 manat
- ✓ Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,2 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 2,5 manat
- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,15 manat

453. Aksizli malları göstərin! 1. spirtli içkilər 2. tütün məmulatları 3. qənnadı məmulatları 4. neft məhsulları 5. zinət əşyaları

- 2, 3, 4

- 1, 2, 3
- 3, 4, 5
- 1, 3, 5
- ✓ 1, 2, 4

454. Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları və bütün məmulatları üçün aksizlər üzrə vergi tutulan əməliyyatın məbləği dedikdə nə başa düşülür?

- müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın pərakəndə qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [ƏDV çıxılmaqla] aşağı olmayan məbləğ
- müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [ƏDV çıxılmadan] aşağı olmayan məbləğ
- ✓ müştəridən alınan və ya alınmalı olan haqqın topdansı satış bazar qiymətindən [ƏDV və aksiz çıxılmaqla] aşağı olmayan məbləğ

455. Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir?

- hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
- ✓ hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq

456. Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal edilən mallar [təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə] aksizə necə cəlb edilir?

- sıfır [0] dərəcə ilə
- ümumi qaydada
- 20 faiz dərəcəsi ilə
- ✓ vergidən azaddır
- gömrük qanunvericiliyində nəzərdə tutulan qaydada

457. Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər?

- 10 litr
- 1 litr
- 5 litr
- ✓ 3 litr
- 7 litr

458. Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?

- gömrük orqanının müəyyən etdiyi dərəcə ilə
- vergidən azaddır
- 20 faiz dərəcəsi ilə
- qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində
- ✓ sıfır [0] dərəcə ilə

459. Azərbaycan Respublikasında konyak və konyak materiallarına aşağıdakılardan hansı aksiz dərəcəsi tətbiq olunur?

- hər litrinə 0,5 manat
- hər litrinə 0,2 manat
- hər litrinə şərti maliyyə vahidinin 2 misli
- ✓ hər litrinə 6,0 manat
- hər dekalitrinə 0,08 manat

460. Azərbaycan Respublikasında arağa [vodka], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır?

- hər dekalitrinə 0,2 manat
- hər litrinə 0,5 manat

- hər litrinə 0,08 manat
- ✓ hər litrinə 2,0 manat
- hər litrinə 0,8 manat

461. Azərbaycan Respublikasında içməli spirtə tətbiq olunan aksizin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,8 manat
- ✓ hər litrinə 2,0 manat
- hər litrinə şərti maliyyə vahidinin 8 misli
- hər litrinə şərti maliyyə vahidinin 7 misli
- hər litrinə 0,5 manat

462. Azərbaycan Respublikasına idxal edilən aksizli mallara [minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla] aksizlərin dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- Maliyyə Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi
- ✓ Nazirlər Kabineti

463. Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir?

- içməli spirt
- pivə
- tütün məmulatları
- ✓ maya
- neft məhsulları

464. Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır?

- 30 gün
- 20 gün
- 10 gün
- ✓ 45 gün
- 15 gün

465. İdxal mallarına görə aksizlər nə vaxt əvəzləşdirilir?

- ödənilən aksizlər əvəzləşdirilmir
- İdxalı təsdiq edən müvafiq sənədlər gömrük orqanına verildiyi zaman
- İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi aydan sonrakı ay
- İdxalın baş verdiyi aydan əvvəlki ay
- ✓ İdxalı təsdiq edən müvafiq sənədlər vergi orqanına verildiyi zaman

466. Aksizlər hansı büdcəyə ödənilir?

- həm yerli, həm də dövlət büdcəsinə
- gömrük orqanlarının büdcədən kənar fonduna
- büdcədən kənar dövlət fondlarına
- yerli büdcələrə
- ✓ dövlət büdcəsinə

467. Aksizli mallar idxal edildikdə aksiz gömrük orqanları tərəfindən hansı qaydada tutulur?

- ƏDV tutulduğu qaydada
- istənilən qaydada
- gömrük anbarlarından istifadəyə görə haqqın tutulması qaydasında
- ✓ gömrük rüsumlarının tutulduğu qaydada

- gömrük rəsmiləşdirilməsinə görə haqq tutulduğu qaydada

468. Aksizli mallar idxal edildikdə aksiz hansı orqan tərəfindən tutulur?

- statistika orqanları
- maliyyə orqanları
- ✓ gömrük orqanları
- xəzinədarlıq orqanları
- vergi orqanları

469. Aksiz vergisi üçün hesabat dövrü aşağıdakılardan hansıdır?

- həftə
- ✓ ay
- rüb
- il
- dekada

470. Azərbaycan Respublikasında istehsal olunan neft məhsullarına aksiz dərəcələri hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyi
- ✓ Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Vergilər Nazirliyi

471. Azərbaycan Respublikasında istehsal olunan şampan şərabına tətbiq olunan aksizin dərəcəsi aşağıdakılardan hansıdır?

- hər litrinə şərti maliyyə vahidinin 2 misli
- ✓ hər litrinə 2,5 manat
- hər dekalitrinə 0,5 manat
- hər litrinə 0,2 manat
- hər dekalitrinə 1,0 manat

472. İstehsal olunan aksizli mallar üçün vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?

- malların təqdim edildiyi vaxt
- ✓ malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt
- malların istehsalının başa çatdığı vaxt
- malların istehsalına başlanıldığı vaxt
- malların alıcıya verildiyi vaxt

473. İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir?

- onların topdansaş bazar qiyməti
- ✓ onların mühərrikinin həcmi
- həmin vasitələrin gömrük dəyəri
- həmin vasitələrin satış qiyməti
- idxal olunan malların miqdarı

474. İdxal malları üçün aksiz tutulan əməliyyatın məbləği hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- İnzibati Xətalər Məcəlləsi
- ✓ Gömrük Məcəlləsi
- Cinayət Məcəlləsi
- Dövlət rüsumu haqqında Qanun
- Vergi Məcəlləsi

475. İdxal malları üçün aksizin vergitutma obyektı aşağıdakılardan hansıdır?

- Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətinə daxil olması
- ✓ Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- İdxal mallarının topdansa satış bazar dəyəri
- Vergi Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması
- İdxal mallarının gömrük dəyəri

476. Aşağıdakı əməliyyatlardan hansı aksiz vergisinin məqsədləri üçün vergitutma obyektidir?

- malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı
- ✓ Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması
- tranzitlə daşınan malların ixracı
- aksizli malların pərakəndə satışı
- tranzitlə daşınan malların təkrar ixracı

477. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda aksizin ödəyicisi kimdir?

- sifarişçi
- ✓ malların istehsalçısı [podratçı]
- malların son istehlakçıları
- sifarişçi ilə istehsalçı arasında razılaşma ilə müəyyən edilən
- malların mülkiyyətçisi

478. Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?

- aksizli malları istehsal edən müəssisələr
- ✓ aksizli malların satışı ilə məşğul olan şəxs
- aksizli malları istehsal edən fiziki şəxs
- aksizli malları ixrac edən şəxs
- aksizli malları idxal edən şəxs

479. Hansı mallar istisna olunmaqla Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan aksiz tutulur?

- ƏDV-nə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
- ✓ vergidən azad edilən mallar
- ƏDV-nə cəlb edilən mallar
- aksizə sıfır [0] dərəcə ilə cəlb edilən mallar
- vergi ödəyicisinin müəyyənləşdirdiyi mallar

480. Aksiz nədir?

- Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
- ✓ Aksizli malların satış qiymətinə daxil edilən vergidir
- Aksizli malların maya dəyərinə daxil edilən vergidir
- Aksizli malların xərclərinə daxil edilən vergidir
- Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir

481. Aşağıdakı ifadələrdən hansılar doğrudur? 1. müəssisələrin torpaq vergisi dövlət büdcəsinə ödənilir 2. bələdiyyə müəssisələrinin torpaq vergisi yerli büdcəyə [bələdiyyə büdcəsinə] ödənilir 3. fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə [bələdiyyə büdcəsinə] ödənilir 4. rezident müəssisələrin və fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə ödənilir 5. qeyri-rezident müəssisələrin və bələdiyyə müəssisələrinin torpaq vergisi dövlət büdcəsinə ödənilir

- 1, 3, 4
- C) 2, 4, 5
- ✓ 1, 3, 5
- 3, 4, 5
- 1, 2, 3

482. Bakı şəhəri ərazisində yerləşən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin (10000 kv.m-dək), hər 100 kvadrat metrinə görə torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

- 6 manat
- 8 manat
- ✓ 10 manat
- 4 manat
- 5 manat

483. Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- Azərbaycan Respublikasının hüduqlarından kənarda mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və istifadəsində torpaq sahələri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
- Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- yalnız rezident müəssisələr və rezident fiziki şəxslər
- ✓ Azərbaycan Respublikasının ərazində mülkiyyətində və istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr

484. İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir?

- bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək
- hesabat dövründən sonra istənilən vaxt
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
- ✓ həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək

485. Əmlak vergisi üzrə cari vergi ödəmələri nə vaxt yenidən haqq-hesab edilir ?

- hesabat rübü başa çatdıqdan sonra
- hesabat ayı başa çatdıqdan sonra
- yenidən haqq-hesab edilmir
- ✓ hesabat ili başa çatdıqdan sonra
- hesabat rübünün ikinci ayının 15-i başa çatdıqdan sonra

486. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi kim tərəfindən ödənilir?

- müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın əvvəlki sahibi tərəfindən
- belə hal müəyyən edilməyib
- müəyyən edilmiş ödəmə vaxtında bərabər məbləğlərdə əmlakın əvvəlki və yeni sahibi tərəfindən
- ✓ müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən
- müəyyən edilmiş ödəmə vaxtında vergi orqanı tərəfindən müəyyən edilən şəxs tərəfindən

487. Müəssisələr əsas vəsaitlərə görə əmlak vergisini hansı dərəcə ilə ödəyirlər?

- onların vergi tutulan dəyərindən 0,2 faiz dərəcəsi ilə
- onların vergi tutulan dəyərindən 0,1 faiz dərəcəsi ilə
- onların vergi tutulan dəyərindən 0,05 faiz dərəcəsi ilə
- onların vergi tutulan dəyərindən 2 faiz dərəcəsi ilə
- ✓ onların vergi tutulan dəyərindən 1 faiz dərəcəsi ilə

488. Fiziki şəxslər xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- Onların xüsusi mülkiyyətində olan binaların bazar dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,1 faizlə
- Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 50 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə
- Onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərinin 5000 manatdan artıq olan hissəsindən 0,01 faizlə
- binaların inventarlaşdırılmış dəyərinin aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 misindən çox olan məbləğindən 0,1 faizlə
- ✓ Onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahəsinə münasibətdə - onların 30 kvadratmetrindən artıq olan hissəsinin) hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə

489. Əmlak vergisi ödəyiciləri olan hüquqi şəxslər cari vergi ödəmələrini nə vaxt ödəyirlər?

- ✓ hər rübün ikinci ayının 15-dən gec olmayaraq
 - hər rübün sonuncu ayının 15-dən gec olmayaraq
 - hər rübün sonundan gec olmayaraq
 - hər rübün ikinci ayının 20-dən gec olmayaraq
 - hər rübün birinci ayının 15-dən gec olmayaraq
- 490.** Müəssisənin əmlak vergisi üçün vergi dövrü hansı dövr sayılır?
- təqvim ayı
 - fəaliyyət dövrü
 - rüb
 - ✓ təqvim ili
 - yarım illik
- 491.** Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?
- dövlət büdcəsinə
 - büdcədən kənar fondlara
 - yerli icra hakimiyyətinin hesabına
 - xüsusi fondlara
 - ✓ yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- 492.** Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?
- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,5 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,05 manat
 - ✓ mühərrikin 1 kub santimetri üçün 0,02 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,1 manat
- 493.** Əmlak vergisinin ödəyicisi kimlərdir?
- Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız qeyri-rezident fiziki şəxslər və müəssisələr
 - Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olmayan fiziki şəxslər və müəssisələr
 - Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər və rezident müəssisələr
 - ✓ Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr
 - Vergi Məcəlləsi ilə müəyyən edilən vergitutma obyektləri olan yalnız rezident fiziki şəxslər
- 494.** Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin minik avtomobilləri üçün mühərrikin həcmi 2000 kub. sm-dək olduqda və Azərbaycan Respublikasının ərazisində 1 ildən yuxarı qaldıqda yol vergisi necə hesablanır?
- 80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları
 - ✓ 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları
 - 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,0 ABŞ dolları
 - 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları
 - 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 5,0 ABŞ dolları
- 495.** Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşınması hansı müddətdə yol vergisindən azaddır?
- 2017-ci ilin yanvar ayının 1-dən etibarən 3 (üç) il müddətinə
 - C) 2016-cı ilin yanvar ayının 1-dən etibarən 3 (üç) il müddətinə
 - 2016-cı ilin mart ayının 1-dən etibarən 3 (üç) il müddətinə
 - 2018-ci ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə
 - ✓ 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə
- 496.** Xarici dövlətlərin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda hansı orqanlar tərəfindən tutulur və neçə bank günü ərzində dövlət büdcəsinə köçürülür?

- gömrük orqanları tuturlar və 3 bank günü ərzində
 - vergi orqanları tuturlar və 3 bank günü ərzində
 - vergi orqanları tuturlar və 1 bank günü ərzində
 - C) maliyyə orqanları tuturlar və 1 bank günü ərzində
 - ✓ gömrük orqanları tuturlar və 1 bank günü ərzində
497. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansaş bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) neçə manat əlavə edilməklə hesablanır?
- C) əlavə edilmir
 - 0,05 manat
 - 0,1 manat
 - ✓ 0,02 manat
 - 0,2 manat
498. Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan mühərrikinin həcmi 2000 kub santimetrədən çox olan minik avtomobillərinə görə bir ay üçün aya qədər yol vergisi hansı dərəcə ilə hesablanır?
- 20 ABŞ dolları
 - 5 ABŞ dolları
 - ✓ 15 ABŞ dolları
 - C) 10 ABŞ dolları
 - 25 ABŞ dolları
499. Aşağıda göstərilənlərdən hansılar yol vergisinin vergitutma obyektidir? 1. Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri 2. Azərbaycan Respublikasının hüddurlarından kənarda rezident fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələri 3. Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri 4. Azərbaycan Respublikasının hüddurlarından kənarda qeyri-rezident şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələri
- 1.4
 - C) 2,4
 - 3.4
 - 1, 2, 4
 - ✓ 1.3
500. Hesablanmış yol vergisinin məbləği hara aid edilir ?
- C) məbləği məhdudlaşdırılmaqla gəlirdən çıxılmalara aid edilir
 - ✓ D)) məbləği məhdudlaşdırılmadan gəlirdən çıxılmalara aid edilir
 - gəlirdən çıxılır
 - gəlirə aid edilir
 - mənfəətə aid edilir